

1. Aşağıdakılardan biri lizingin növlərinə daxil deyil:

- Maliyyə lizingi
- sublizing
- Geri qaytarılan lizing
- √ Düzgün cavab yoxdur
- Operativ lizing

2. ən çox yayılmış lizing növləri:

- Maliyyə və geri qaytarılan
- Düzgün cavab yoxdur
- Sublizing və operativ
- √ Maliyyə və operativ
- Operativ və revolver

3. əmlakın növünə görə lizingin növləri hansılardır?

- Tam və natamam
- √ Daşınan və daşınmaz
- Düzgün cavab yoxdur
- Kompensasiyalı və pullu
- Dolaylı və çoxtərəfli

4. İlk lizing şirkəti hansı ildə yaradılıb?

- √ 1982
- Düzgün cavab yoxdur
- 1960
- 1980
- 1963

5. Revolver lizing nədir?

- iştirakçılarının hamısının 1 ölkə daxilində olan lizingdir
- Düzgün cavab yoxdur
- icarə obyektinin dəyərinin tam ödənilməsi ilə səciyyələnən icarə növüdür
- lizing predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizing kompaniyasına) keçməsi ilə yaranan lizing növüdür
- √ bu lizingdə lizing alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizing obyektinə əvəz edə bilər

6. Qısa müddətli icarə nə qədər müddəti əhatə edir?

- 3 ildən çox
- Düzgün cavab yoxdur
- 3 gündən 3 aya
- √ 1 gündən 1 ilə
- 1 ildən 3 ilə

7. Müddətindən asılı olaraq neçə növ icarə müqaviləsi var?

- 4
- Düzgün cavab yoxdur
- 5
- 2
- √ 3

8. İlk lizing şirkəti hansı olmuşdur?

- Slibay
- Düzgün cavab yoxdur
- Sofimoboy
- ✓ Lokfrans
- Sliminiko

9. Lizing sövdələşmələri ilk dəfə nə vaxt və harda tətbiq olunub?

- 80-ci illərin əvvəlində SSRİ-də
- Düzgün cavab yoxdur
- XVII əsr Avropada
- ✓ Eramızdan əvvəl qədim Şumerdə
- İkinci dünya müharibəsindən sonra

10. Lizing üzrə kreditlərin verilməsi üçün ən azı nə qədər müddət nəzərdə tutulur?

- 6 aya qədər
- Düzgün cavab yoxdur
- 18 ay
- ✓ 3 il
- 1 il

11. lizing sövdələşmələrinin dolaylı iştirakçıları aşağıdakılardan biri deyil.

- ✓ Düzgün cavab yoxdur
- Lizing verəni maliyyələşdirən investisiya bankları
- Broker və digər vasitəçilər
- Sığorta şirkətləri
- Lizing verəni kreditləşdirən investisiya bankaları

12. lizing müqaviləsinin birbaşa iştirakçılarına aşağıdakılardan hansı aid deyil?

- Lizing firmaları və şirkətləri
- Lizing alan və icarədar
- Müqavilə obyektinin tədarükçüsü
- İstehsal ticarət və nəqliyyat müəssisələri
- ✓ Düzgün cavab yoxdur

13. lizing verəni kreditləşdirən və müqavilənin zəmin rolunda kim çıxış edir?

- Sığorta şirkətləri
- Maliyyə idarələri
- Düzgün cavab yoxdur
- Dövlət müəssisələri
- ✓ Kommersiya və investisiya bankları

14. Aşağıdakılardan hansı lizingin əsas xüsusiyyətlərindən biridir?

- Lizing bank kreditindən daha səmərəli üsuldur
- Düzgün cavab yoxdur
- Kiçik və orta müəssisələrin kredit qabiliyyətinə malik olmasıdır
- Lizing kapital qoyuluşunun həcmi artırır
- ✓ Lizing alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli sürülməsi hüquqna malik olmasıdır.

15. Lizingin mənfə cəhəti hesab edilə bilməz:

- Lizing müqavilənin bağlanmadığı, lakin avadanlığın köhnəldiyi halda icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir.
- ✓ Düzgün cavab yoxdur
- Əgər obyekt iri və unikaldırsa, müqavilənin hazırlanması çox vaxt və vəsait tələb edir.
- Maliyyə lizingində avadanlıq köhnəldikdən sonra da lizing ödənilir.

- Operativ lizinqdə köhnəlmiş avadanlığın riski icarəverəndə olur, o da itkiyə məruz qalmamaq üçün icarə haqqını qaldırır.

16. Liziğin müsbət cəhəti hesab edilə bilməz:

- Lizinq müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur.
- Düzgün cavab yoxdur
- ✓ Maliyyə lizinində avadanlıq köhnəldikdən sonra da lizinq ödənilir.
- Ödənmələrin dərhal həyata keçirilməsi tələb edilmir
- Təminat əmlakın özü olur.

17. Aşağıdakılardan biri lizinğin növlərinə daxil deyil:

- Geri qaytarılan lizinq
- Düzgün cavab yoxdur
- ✓ istehsalçı lizinqi
- Maliyyə lizinqi
- Operativ lizinq

18. Lizinq əməliyyatlarının əlavə iştirakçılara daxil deyil:

- sığorta kompaniyaları
- Düzgün cavab yoxdur
- kommersiya bankları
- investisiya bankları
- ✓ əhali

19. Lizinğin xarakterik cəhətlərindən biri hesab edilə bilməz:

- lizinqdə ssudanın əmlak forması təzahür edir;
- təminat obyektı olan lizinq əmlakı kreditörün mülkiyyətində qalır;
- kreditin ənənəvi formalarından fərqli olaraq lizinqdə ssudanın pul forması iştirak etmir
- Düzgün cavab yoxdur
- ✓ lizinq götürən əmlakın istifadə müddəti bitənədək onu lizinq verənə qaytarmalıdır

20. Lizinq ödəmələrinin tərkibinə daxil deyil:

- amortizasiya
- Düzgün cavab yoxdur
- lizinq marjası(1-3%)
- ✓ lizinq alanın lizinq verənə digər borcu
- lizinq verənin cəlb edilən resusrlara görə ödəmələri

21. Lizinq ilk dəfə hansı kompaniya tərəfindən aparılmışdır?

- Microsoft
- Procter&Gamble
- Düzgün cavab yoxdur
- ✓ Bell
- PWC

22. Lizinq sövdələşmələrinin effektivliyi özlərini nədə göstərmir?

- investisiya prosesinin aktivləşdirilməsində
- Düzgün cavab yoxdur
- ✓ yeni sazişlərin bağlanması və onların sayının çoxalmasında
- xırda və orta biznesin rəqabət vəziyyətinin qaldırılmasında
- lizinq alan müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasında

23. Lizinq əməliyyatları istehsalın maliyyələşdirilməsi üçün kimləri əməkdaşlıq etməyə sövq edir?

- Lizinq götürmək istəyənlərlə lizinq verənləri
- Düzgün cavab yoxdur
- xarici vətəndaşlarla yerli əhalini
- əhali ilə dövlət strukturlarını
- ✓ Bank strukturları ilə sahibkarları

24. Azərbaycan Respublikasında kommersion banklarının məşğul ola bilməyəcəkləri fəaliyyət növü hansıdır?

- ✓ nağd pul emissiyası
- faktoring
- lizinq
- Düzgün cavab yoxdur
- forfeyting

25. Qazmanın fikrincə lizinqin formalarını müəyyən edərkən əsas təsnifat əlamətlərinə aşağıdakılardan hansı aid deyil?

- ✓ İcarəyə götürülmə müddətinə görə
- Düzgün cavab yoxdur
- Əmlakın tipinə görə
- İştirakçıların tərkibinə görə
- Bazar sektoruna görə

26. Fəaliyyətinin əsasını lizin əməliyyatları təşkil edən ilk cəmiyyət nə zaman yaradılıb?

- 1950
- 1951
- Düzgün cavab yoxdur
- 1953
- ✓ 1952

27. Sərvət heç də mülkiyyət hüququ əsasında əmlaka sahib olmaq deyil, əslində ondan istifadə etməkdir fikri kimə məxsusdur?

- Marks
- Düzgün cavab yoxdur
- Qazman
- Hammurapi
- ✓ Aristotel

28. Lizinqin növləri haqqında fikirlərdən biri yalnışdır:

- ✓ Operativ lizinq əmlakın dəyərinin tam ödənilməsi ilə səciyyələnir
- Düzgün cavab yoxdur
- Maliyyə lizinqi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar tərəfindən tam ödənilir
- Maliyyə lizinqində müddət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır
- Operativ lizinq- əşyanın əldə olunması və saxlanması xərcləri bir lizinq kontraktı müddətində ödənilir

29. Lizinqin özünəməxsus funksiyası hesab edilə bilməz:

- ✓ qiymətli kağızla təminat vasitəsilə debitor borclarının ödənilməsi
- Düzgün cavab yoxdur
- Lizinq əsas fondlara vəsait qoyuluşunun bir formasıdır.
- Lizinq istehsalın maddi-texniki təminatının progressiv metodu rolunu oynayır.
- İqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatın ödənməsi

30. Lizinqin müddəti hesablanarkən aşağıdakılardan biri nəzərə alınmaya bilər:

- ✓ lizinq bazarının durumu
- Düzgün cavab yoxdur
- Avadanlıqların xidmət müddəti
- Avadanlığın amortizasiya mərhələsi

- İnflyasiya prosesi

31. Nə zaman lizinq istehsalın texniki təchizatının Azərbaycan iqtisadiyyatının yenidən təşkilinin və bazarın yüksək keyfiyyətli məhsullarla doldurulmasının güclü implusu kimi çıxış edə bilər?

- Maliyyə vəsaiti artarsa
- Düzgün cavab yoxdur
- əhalinin tələbatı çoxalarsa
- Lizinq vermə sahələri çoxalarsa
- ✓ Lizinqdən geniş istifadə olunarsa

32. Hansı məqsədlə lizinq üzrə ödəmələr lizinq vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödənişi kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır?

- Mənfəət əldə edilməsi məqsədilə
- Düzgün cavab yoxdur
- ✓ Vergiyə cəlb edilmə məqsədilə
- Amortizasiya xərclərini ödəmək məqsədilə
- Öhdəlikləri yerinə yetirmək məqsədilə

33. Maliyyə lizinqi nəyin hesabına kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir?

- yeni kreditlərin hesabına
- Düzgün cavab yoxdur
- ✓ Sürətli amortizasiya hesabına
- Güclü vəsait hesabına
- əmlakın dəyəri hesabına

34. Mənəvi mənada lizinq nəyə deyilir?

- Təsərrüfat həyatının demokratikləşdirilməsinin və cəmiyyətin orta təbəqəsinin formalaşmasının işlək fəasitəsidir.
- Düzgün cavab yoxdur
- Maddi və pul formalarında birbaşa investisiyaların köməyi ilə müəssisənin texniki cəhətdən yenidən qurulmasını və elmi-texniki tərəqqini sürətləndirilməsini təmin edən əmlak münasibətləri kompleksidir.
- Sahibkarlığa başlayanların istehsal vasitələrindən uzaqlaşdırılmasının aradan qaldırılmasının, əhalinin əmək fəallığının stimullaşdırılmasının və onların yaradıcılıq imkanlarının səfərbərliyə alınmasının etibarlı üsuludur.
- ✓ Lizinqin köməyi ilə sağlam həyat tərzinin hüquqi əsaslarının öz imkanlarına inamın, qanuniliyin, tərəqqi və ədalətin bərpasıdır.

35. Siyasi mənada lizinq nəyə deyilir?

- Maddi və pul formalarında birbaşa investisiyaların köməyi ilə müəssisənin texniki cəhətdən yenidən qurulmasını və elmi-texniki tərəqqini sürətləndirilməsini təmin edən əmlak münasibətləri kompleksidir.
- Düzgün cavab yoxdur
- Lizinqin köməyi ilə sağlam həyat tərzinin hüquqi əsaslarının öz imkanlarına inamın, qanuniliyin, tərəqqi və ədalətin bərpasıdır.
- ✓ Təsərrüfat həyatının demokratikləşdirilməsinin və cəmiyyətin orta təbəqəsinin formalaşmasının işlək fəasitəsidir.
- Sahibkarlığa başlayanların istehsal vasitələrindən uzaqlaşdırılmasının aradan qaldırılmasının, əhalinin əmək fəallığının stimullaşdırılmasının və onların yaradıcılıq imkanlarının səfərbərliyə alınmasının etibarlı üsuludur.

36. Sosial mənada lizinq nəyə deyilir?

- Maddi və pul formalarında birbaşa investisiyaların köməyi ilə müəssisənin texniki cəhətdən yenidən qurulmasını və elmi-texniki tərəqqini sürətləndirilməsini təmin edən əmlak münasibətləri kompleksidir.
- Düzgün cavab yoxdur
- Lizinqin köməyi ilə sağlam həyat tərzinin hüquqi əsaslarının öz imkanlarına inamın, qanuniliyin, tərəqqi və ədalətin bərpasıdır.
- Təsərrüfat həyatının demokratikləşdirilməsinin və cəmiyyətin orta təbəqəsinin formalaşmasının işlək fəasitəsidir.
- ✓ Sahibkarlığa başlayanların istehsal vasitələrindən uzaqlaşdırılmasının aradan qaldırılmasının, əhalinin əmək fəallığının stimullaşdırılmasının və onların yaradıcılıq imkanlarının səfərbərliyə alınmasının etibarlı üsuludur.

37. İqtisadi mənada lizinq nəyə deyilir?

- Lizinqin köməyi ilə sağlam həyat tərzinin hüquqi əsaslarının öz imkanlarına inamın, qanuniliyin, tərəqqi və ədalətin bərpasıdır.
- Düzgün cavab yoxdur

- ✓ Maddi və pul formalarında birbaşa investisiyaların köməyi ilə müəssisənin texniki cəhətdən yenidən qurulmasını və elmi-texniki tərəqqini sürətləndirilməsini təmin edən əmlak münasibətləri kompleksidir.
- Sahibkarlığa başlayanların istehsal vasitələrindən uzaqlaşdırılmasının aradan qaldırılmasının, əhalinin əmək fəallığının stimullaşdırılmasının və onların yaradıcılıq imkanlarının səfərbərliyə alınmasının etibarlı üsuludur.
- Təsərrüfat həyatının demokratikləşdirilməsinin və cəmiyyətin orta təbəqəsinin formalaşmasının işlək fəsiləsidir.

38. Amerika lizinqinin atası hesab edilir:

- ✓ Henri Şonfeld
- C. Vaşinqton
- Düzgün cavab yoxdur
- A. Smit
- Anri Fayol

39. Bütövlükdə Azərbaycanda lizinqin inkişafı prosesini neçə mərhələyə ayırmaq olar?

- 4
- 5
- ✓ 2
- 1
- 3

40. lizinq xidmətinə minimum potensial tələb UDM-in təxminən neçə faizinə bərabər olur?

- ✓ 2.8%
- düzgün cavab yoxdur
- 100%
- 20%
- 10%

41. Bütövlükdə Azərbaycanda lizinqin inkişafı prosesini neçə mərhələyə ayırmaq olar?

- ✓ 2
- Düzgün cavab yoxdur
- 4
- 3
- 1

42. lizinqin daha geniş yayıldığı ərazilər:

- ABŞ, Almaniya, Azərbaycan
- Düzgün cavab yoxdur
- Avropa, BƏƏ, Yaponiya
- ABŞ, Avropa, Kanada
- ✓ Yaponiya, ABŞ, Avropa

43. İstehsalat qüvvəsinə aiddir  
1.anominal, maksimal  
2. təbii şərait  
3.texnologiya  
4.normal istehsalat qüvvəsi

- 1,4
- 1,2,3
- 1,3,4
- 2,3
- ✓ 1,2

Aşağıdakılardan hansı layihənin yerləşdirilməsi tipidir,

- 1 resurs yönümlü
- 2 bazar və ehtiyac
- 3 iqtisadi
- 4 sosial

44.

- √ 1,2
- 3,4
- 2,4
- 1,4
- 1,3

45.

Lizinq prosesinin birinci mərhələsində nə baş verir

- əmlakın istismara qəbul edilməsi aktının imzalanması
- lizinq alanın ödəmə qabiliyyəti və lizinq layihəsinin səmərəliliyi haqqında nəticələrin hazırlanması
- √ hüquqi razılaşmaların (müqavilələrin) bağlanması üzrə hazırlıq işləri aparılır
- tədarükçüyə (satıcıya) sifariş-tapşırığın göndərilməsi
- əmlakın sığortalanması haqqında müqavilənin bağlanması

46.

Lizinq prosesi bir qayda olaraq, neçə mərhələdə həyata keçirilir

- 5
- √ 3
- 6
- 10
- 12

47.

Lizinq fəaliyyətinin idarə edilməsində üç əsas konsepsiya seçmək olar:

- √ istehsalat, marketinq və ixtisaslaşdırılmış
- istehsal, bölgü, mübadilə
- marketinq, istehsal, istehsalat
- düzgün cavab yoxdur
- iqtisadi, marketinq, istehsal

48.

Texnologiyaların alınması mənbələri

- lisenziyalaşdırma
- √ hamısı
- texnologiyadan istifadə hüququna birgə sahib olma
- düzgün cavab yoxdur
- texnologiyaya tam hüququn əldə edilməsi

49.

Təchizat mənbələrinə görə materiallar

- √ xarici, daxili, onların yerləşdiyi yer
- daşınan və daşınmaz
- ümumi və xüsusi
- xarici, daxili, ümumi
- düzgün cavab yoxdur

50.

Məhsulun satışından sonrakı xidmətlər

- texniki qulluq və təmir üzrə xidmətlər
- düzgün cavab yoxdur
- ehtiyat hissələrinin çatdırılması
- müxtəlif coğrafi məntəqələrdə müvafiq qüvvələrin yaradılması
- √ hamısı

51.

Layihənin məqsədlərinə aiddir

- √ idxalın yerləşdirilməsi
- alıcıları məhdud qrupa yönəltmək
- məhsulun inkişafı
- diversifikasiya
- xərclərdə liderlik

52. Liziğin mənfi cəhəti hesab edilə bilməz

- Lizing müqavilənin bağlanmadığı, lakin avadanlığın köhnəldiyi halda icarədar köhnə avadanlığa görə icarə haqqı ödəyir
- Maliyyə lizingində avadanlıq köhnəldikdən sonra da lizing ödənilir.
- Əgər obyekt iri və unikalırsa, müqavilənin hazırlanması çox vaxt və vəsait tələb edir.
- √ Təminat əmlakın özü olur
- Operativ lizingdə köhnəlmiş avadanlığın riski icarəverəndə olur, o da itkiyə məruz qalmamaq üçün icarə haqqını qaldırır

53. Lizingin xarakterik cəhətlərindən biri hesab edilə bilməz:

- kreditin ənənəvi formalarından fərqli olaraq lizingdə ssudanın pul forması iştirak etmir
- lizingdə ssudanın əmlak forması təzahür edir;
- təminat obyektini olan lizing əmlakı kreditörün mülkiyyətində qalır
- ssudanın məbləği əmlakın dəyəri (ikin və ya qalıq) əsasında müəyyən olunur;
- √ lizing götürən əmlakın istifadə müddəti bitənədək onu lizing verənə qaytarmalıdır

54. Lizingin müsbət cəhəti hesab edilə bilməz

- Lizing müqaviləsi kredit müqaviləsində daha asan əldə olunur
- Ödənmələrin dərhal həyata keçirilməsi tələb edilmir
- √ Maliyyə lizingində avadanlıq köhnəldikdən sonra da lizing ödənilir.
- Avadanlığı vaxtaşırı yeniləmə imkanı olur
- Təminat əmlakın özü olur.

55. Rovelver lizing nədir?

- iştirakçıları müxtəlif ölkələrdən olan lizing növüdür
- icarə obyektinin dəyərinin tam ödənilməsi ilə səciyyələnən icarə növüdür
- lizing predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizing kompaniyasına) keçməsi ilə yaranan lizing növüdür
- iştirakçıların hamısının 1 ölkə daxilində olan lizingdir
- √ bu lizingdə lizing alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizing obyektinə ilə əvəz edə bilər

56. Lizingin növləri haqqında fikirlərdən biri yalnıqdır

- Maliyyə lizingi uzunmüddətli razılaşma növü olub, amortizasiya icarədar tərəfindən tam ödənilir
- Operativ lizing- əşyanın əldə olunması və saxlanması xərcləri bir lizing kontraktı müddətində ödənilmir
- √ Operativ lizing əmlakın dəyərinin tam ödənilməsi ilə səciyyələnir
- Sublizing-lizing predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizing kompaniyasına) keçməsi ilə yaranır
- Maliyyə lizingində müddət bitəndən sonra adətən əmlak icarədar tərəfindən alınır

57. Lizingin özünəməxsus funksiyası hesab edilə bilməz:

- Lizing əsas fondlara vəsait qoyuluşunun bir formasıdır.
- İqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatın ödənməsi
- məhsulların daşınmasının təşkili
- √ qiymətli kağızla təminat vasitəsilə debitor borclarının ödənilməsi
- Lizing istehsalın maddi-texniki təminatının progressiv metodu rolunu oynayır.

58. Lizing ödəmələrinin tərkibinə daxil deyil

- amortizasiya
- √ lizing alanın lizing verənə digər borcu
- lizing marjası(1-3%)



- risk mükafatı
- lizinq verənin cəlb edilən resusrlara görə ödəmələri

59. Lizinqin müddəti hesablanarkən aşağıdakılardan biri nəzərə alınmaya bilər:

- Avadanlıqların xidmət müddəti
- İnflyasiya prosesi
- ✓ lizinq bazarının durumu
- Borc kapital bazarının konyukturu
- Avadanlığın amortizasiya mərhələsi

60. Aşağıdakılardan biri lizinqin növlərinə daxil deyil:

- ✓ istehsalçı lizinqi
- Operativ lizinq
- Geri qaytarılan lizinq
- Müstəqil lizinq
- Maliyyə lizinqi

61. Lizinq əməliyyatlarının əlavə iştirakçılara daxil deyil

- kommersiya bankları
- brokerlər
- sığorta kompaniyaları
- ✓ əhali
- investisiya bankları

62. Fəaliyyətinin əsasını lizinq əməliyyatları təşkil edən ilk cəmiyyət hansı şirkət tərəfindən yaradılmışdır?

- Avesta
- Bell
- ✓ YSLK
- Ford
- Düzgün cavab yoxdur

63. Fəaliyyətinin əsasını lizinq əməliyyatları təşkil edən ilk cəmiyyət harada yaradılmışdır?

- ✓ San-Fransisko
- Las-Veqas
- Düzgün cavab yoxdur
- Boston
- Vaşinqton

64. Fəaliyyətinin əsasını lizinq əməliyyatları təşkil edən ilk cəmiyyət nə vaxt yaradılmışdır?

- 1950
- Düzgün cavab yoxdur
- 1953
- ✓ 1952
- 1951

65. Lizinq bazarının inkişafı hansı mühim sosila-iqtisadi dəyişikliklərə səbəb olur?

- maliyyə xidmətləri sektorunun maliyyələşməyə daha sadələşmiş çıxışın sahibkarlara təqdim edilməsi
- ✓ hamısı
- yerli kapital bazarının inkişafı
- iqtisadiyyata xarici və yerli investisiyaların qoyulmasının stimullaşdırılması
- həyat səviyyəsinin daima yaxşılaşması

66. Lizinq bazarının inkişafı hansı mühim sosila-iqtisadi dəyişikliklərə səbəb olur?

- Həyat səviyyəsinin aşağı düşməsinə
- Düzgün cavab yoxdur.
- √ yerli kapital bazarının inkişafı
- Yalnız yerli investisiyaların qoyulmasının stimullaşdırılması.
- Xarici kapital bazarının inkişafına

67. Lizing bazarının inkişafı hansı mühim sosila-iqtisadi dəyişikliklərə səbəb olur?

- Həyat səviyyəsinin aşağı düşməsinə
- Düzgün cavab yoxdur.
- √ iqtisadiyyata xarici və yerli investisiyaların qoyulmasının stimullaşdırılması
- Yalnız yerli investisiyaların qoyulmasının stimullaşdırılması.
- Xarici kapital bazarının inkişafına

68. Lizing bazarının inkişafı hansı mühim sosila-iqtisadi dəyişikliklərə səbəb olur?

- √ maliyyə xidmətləri sektorunun maliyyələşməyə daha sadələşmiş çıxışın sahibkarlara təqdim edilməsi
- Yalnız yerli investisiyaların qoyulmasının stimullaşdırılması.
- Xarici kapital bazarının inkişafına
- Həyat səviyyəsinin aşağı düşməsinə
- Düzgün cavab yoxdur

69. Lizing bazarının inkişafı hansı mühim sosila-iqtisadi dəyişikliklərə səbəb olur?

- Həyat səviyyəsinin aşağı düşməsinə
- √ həyat səviyyəsinin daima yaxşılaşması
- Yalnız yerli investisiyaların qoyulmasının stimullaşdırılması.
- Xarici kapital bazarının inkişafına
- Düzgün cavab yoxdur.

70. Lizing bazarının inkişafı hansı mühim sosila-iqtisadi dəyişikliklərə səbəb olur?

- Həyat səviyyəsinin aşağı düşməsinə
- Xarici kapital bazarının inkişafına
- Düzgün cavab yoxdur
- √ istehsalın inkişafı sahəsində layihələrin dəstəklənməsi yolu ilə milli rifahın yaxşılaşdırılması
- Yalnız yerli investisiyaların qoyulmasının stimullaşdırılması.

71. Respublikamızda hansı sahədə lizing şərtlərini sadələşdirib və sahibkarlara dəstək olunur?

- Bütün sahələrdə
- Düzgün cavab yoxdur
- Bina tikintisi sahəsində
- √ Kənd təsərrüfatı sahəsində
- Daşınma işləri sahəsində

72. Hazırda qeyri-neft sektorunun aşağı dərəcəsi və bank sisteminin iri investisiyaları maliyyələşdirmək imkanlarının məhdud olduğu şərait hansı lizing növünün əhəmiyyətini daha da artırır?

- Operativ lizing
- Düzgün cavab yoxdur
- Hər üçünü
- Geri qaytarılan lizing
- √ Maliyyə lizing

73. Ekspertlərin fikrincə məhz lizing münasibətlərinin geniş inkişafı hansı aşağıdakı problemin həllinə kömək edir?

- Qeyri-hökumət təşkilatlarının inkişafı
- Düzgün cavab yoxdur

- ✓ Bütövlükdə iqtisadiyyatın modernizasiyası
- Dünya bankından ssudaların alınmasına
- Beynəlxalq təhlükəsizlik təşkilatında ölkə yerinin möhkəmlənməsi

74. Ekspertlərin fikrincə məhz lizinq münasibətlərinin geniş inkişafı hansı aşağıdakı problemin həllinə kömək edir?

- Dünya bankından ssudaların alınmasına
- Düzgün cavab yoxdur
- ✓ Maliyyələşmə mənbələrinin cəlb olunması
- Qeyri-hökumət təşkilatlarının inkişafı
- Beynəlxalq təhlükəsizlik təşkilatında ölkə yerinin möhkəmlənməsi

75. Ekspertlərin fikrincə məhz lizinq münasibətlərinin geniş inkişafı hansı aşağıdakı problemin həllinə kömək edir?

- Dünya bankından ssudaların alınmasına
- Düzgün cavab yoxdur
- ✓ Əsas fondların təzələnməsi
- Qeyri-hökumət təşkilatlarının inkişafı
- Beynəlxalq təhlükəsizlik təşkilatında ölkə yerinin möhkəmlənməsi

76. Fikirlərdən hansı yalnışdır?

- Alqı-satqı müqaviləsinin bağlanması- lizinq verən və satıcı arasında müqavilə bağlanır
- Sığorta- lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır.
- Lizinq müraciəti- potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin formasını doldurur
- Düzgün cavab yoxdur
- ✓ Lizinq müraciətinə baxılması- elmi şura tərəfindən baxılır

77. Aşağıdakılardan hansı lizinq ödənişinə daxildir?

- Gömrük rüsumlar
- Düzgün cavab yoxdur
- Xərclər
- Gəlirlər
- ✓ Riskin məbləği

78. Aşağıdakılardan hansı lizinq ödənişinə daxil deyil?

- Müqavilənin lizinq verən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan resursların ödənişi
- Lizinq marjası
- Amortizasiya
- düzgün cavab yoxdur
- ✓ Gəlir

lizinq müqaviləsinin əsasını təşkil etmir: 1. müqavilənin obyektini  
2. müqavilənin subyektləri  
3. lizinq obyektinin istifadə məqsədləri  
4. lizinq ödənişləri  
5. lizinq müqaviləsinin müddəti  
6. lizinq alanın vətəndaşlığı

79.

- 1,2
- düzgün cavab yoxdur
- ✓ 3,6
- 3,5
- 2,6

80. Lizinq haqqında fikirlərdən hansı yalnışdır:

- Lizinq uzunmüddətli icarə növüdür.
- ✓ düzgün cavab yoxdur

- Lizinq əmlakın başqa bir şəxsin müvəqqəti sahibliyinə verilməsidir
- Lizinq lizinq verənlə alan arasında bağlanan uzunmüddətli maliyyə sazişidir
- Lizinq investisiyalar elementlərini cəmləşdirən münasibətlər kompleksidir

**81.** Hüquqi münasibətlərə aiddir:

- Investisiyalaşma şərtləri
- ✓ icarə hüququ münasibətləri
- investisiya məmbələri
- əmtəə kreditləşmə şərtləri
- Düzgün cavab yoxdur

**82.** Hüquqi münasibətlərə aiddir:

- Investisiyalaşma şərtləri
- əmtəə kreditləşmə şərtləri
- Düzgün cavab yoxdur
- ✓ alqı-satqı hüquqi münasibətləri
- investisiya məmbələri

**83.** Hüquqi münasibətlərə aiddir:

- ✓ mülkiyyət münasibətləri
- Düzgün cavab yoxdur
- Investisiyalaşma şərtləri
- əmtəə kreditləşmə şərtləri
- investisiya məmbələri

**84.** Lizinq münasibətlərinə aiddir:

- Fiziki münasibətlər
- Düzgün cavab yoxdur
- ✓ təşkilati-texniki münasibətlər
- İqtisadi münasibətlər
- Sosial münasibətlər

**85.** Lizinq münasibətlərinə aiddir:

- Fiziki münasibətlər
- Düzgün cavab yoxdur
- ✓ maliyyə-kommersiya münasibətləri
- İqtisadi münasibətlər
- Sosial münasibətlər

**86.** Lizinq münasibətlərinə aiddir:

- ✓ hüquqi münasibətlər
- Düzgün cavab yoxdur
- Fiziki münasibətlər
- Sosial münasibətlər
- İqtisadi münasibətlər

**87.** Dövlət maraqları kompleksinə aiddir:

- ✓ cəmiyyətin orta təbəqəsinin formalaşdırılması
- Düzgün cavab yoxdur
- Kapital qoyuluşunun ümumi səviyyəsinin azaldılması
- Cəmiyyətin yüksək təbəqəsini formalaşdırmaq
- Ümumi investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi

88. Dövlət maraqları kompleksinə aiddir:

- Ümumi investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi
- rəqabət səviyyəsinin zəiflədilməsi
- Kapital qoyuluşunun ümumi səviyyəsinin azaldılması
- ✓ Düzgün cavab yoxdur
- Cəmiyyətin yüksək təbəqəsini formalaşdırmaq

89. Aşağıdakı fikirlərdən hansı düzdür?

- Lizinq az gəlirli sahədir
- düzgün cavab yoxdur
- ✓ Lizinq kapital tutumlu biznes növüdür
- Lizinqlə bank kreditinin bir növüdür
- Lizinqin bank fəaliyyətinin eynisidir

90. Dar ixtisaslaşmış şirkətlər adətən hansı növ əmlaklarla iş görürlər?

- böyük avadanlıqlarla
- mürəkkəb maşınlarla
- düzgün cavab yoxdur
- ✓ sadə avadanlıqlarla
- tikinti avadanlıqları ilə

91. lizinqin inkişaf dərəcəsinə görə liderlik edən ölkə:

- Almaniya
- düzgün cavab yoxdur
- ✓ ABŞ
- Fransa
- Kanada

92. Dünya ölkələri təcrübəsi lizinq əməliyyatlarının hansı sahənin ayrılmaz hissəsi kimi qeyd edirlər?

- İstehsal səviyyəsinin yüksəldilməsində
- Düzgün cavab yoxdur
- Məşğulluq səviyyəsinin artırılmasında
- Rəqabət səviyyəsinin yüksəldilməsində
- ✓ İqtisadiyyatın stabilləşdirilməsində və inkişafında

93. Daxili lizinq nədir?

- qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir
- müəyyən dövr ərzində əmtəənin ixracına və idxalına verilmiş icazənin maksimal həcmidir
- ✓ bu lizinq həyata keçirilərkən lizinq alan da, lizinq verən də, satıcı da AR-nın rezidenti olurlar
- müəyyən sayda əmtəənin şərtləşdirilmiş sayda digər bir əmtəəyə dəyişdirilməsini nəzərdə tutan sövdələşmədir
- malların AR-nən gömrük ərazisindən bu əraziyə qaytarılmaq haqqında öhdəliyin götürülmədən aparılmasından ibarət gömrük recimidir

94. Dövlət maraqları kompleksinə aiddir:

- Kapital qoyuluşunun ümumi səviyyəsinin azaldılması
- Cəmiyyətin yüksək təbəqəsini formalaşdırmaq
- Düzgün cavab yoxdur
- ✓ rəqabət səviyyəsinin yüksəldilməsi
- Ümumi investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi

95. Lizinq fəaliyyətini neçə nöqtəyi nəzərdən səmərəli hesab etmək olar?

- 2
- 6

- 5
- 4
- √ 3

96. Lizinq əməliyyatları sistemində aid deyil:

- Müqavilənin lizinqverən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan resursların ödənişi
- √ Mülkiyyət hüququnun vasitəçiyə keçməsi
- Lizinq faizinin müəyyən olunması
- Lizinq verən tərəflə lizinq alan tərəf arasında razılıq
- lizinqverənə çatacaq lizinq ödənişlərinin ümumi məbləğinin müəyyən olunması

97. Bankların lizinq xidmətləri bazarına daxil olmaları aşağıdakı hansı amillə bağlıdır?

- Lizinq sahəsi əsas pul kapitalının mənbəyidir
- düzgün cavab yoxdur
- √ Lizinqin kapital tutumlu biznes növü olması
- Lizinqlə bank kreditinin eyni olması
- Lizinq bir fəaliyyət kimi eynilə bank işinin bir qoludur

98. Dar ixtisaslaşmış şirkətlər adətən hansı növ əmlaklarla iş görürlər?

- böyük avadanlıqlarla
- düzgün cavab yoxdur
- √ bir növ əmlakla
- tikinti avadanlıqları ilə
- mürəkkəb maşınlarla

99. Hüquqi münasibətlərə aiddir:

- Investisiyalaşma şərtləri
- Düzgün cavab yoxdur
- √ əmtəə kreditləşməsi münasibətləri
- investisiya mənbələri
- əmtəə kreditləşmə şərtləri

100. Maliyyə kommersiya münasibətlərinə aiddir:

- Mülkiyyət münasibətləri
- Düzgün cavab yoxdur
- √ investisiya mənbələri
- Tapşırıq münasibətləri
- Girov münasibətləri

101. Maliyyə kommersiya münasibətlərinə aiddir:

- √ əmtəə kreditləşməsi şərtləri
- Düzgün cavab yoxdur
- Mülkiyyət münasibətləri
- Girov münasibətləri
- Tapşırıq münasibətləri

102. Hüquqi münasibətlərə aiddir:

- √ sığorta münasibətləri
- Düzgün cavab yoxdur
- Investisiyalaşma şərtləri
- əmtəə kreditləşmə şərtləri
- investisiya mənbələri

103. Hüquqi münasibətlərə aiddir:

- Düzgün cavab yoxdur
- ✓ investisiyalaşma fəaliyyətinin tənzimlənməsi
- investisiya məmbələri
- əmtəə kreditləşmə şərtləri
- Investisiyalaşma şərtləri

104. Hüquqi münasibətlərə aiddir:

- Investisiyalaşma şərtləri
- ✓ tapşırıq münasibətləri
- investisiya məmbələri
- əmtəə kreditləşmə şərtləri
- Düzgün cavab yoxdur

105. Hüquqi münasibətlərə aiddir:

- Investisiyalaşma şərtləri
- əmtəə kreditləşmə şərtləri
- Düzgün cavab yoxdur
- ✓ mülkiyyət zamanəti münasibətləri
- investisiya məmbələri

106. Hüquqi münasibətlərə aiddir:

- ✓ girov münasibətləri
- Düzgün cavab yoxdur
- Investisiyalaşma şərtləri
- əmtəə kreditləşmə şərtləri
- investisiya məmbələri

107. Maliyyə lizinqi zamanı müqavilənin müddəti ilə amortizasiya dövrü ...

- ✓ üst-üstə düşür
- Düzgün cavab yoxdur
- 1/4 nisbətində olmalıdır
- 1/3 nisbətdə olmalıdır
- 1/2 nisbətdə olmalıdır

108. Avadanlığın amortizasiya periodu kimlər tərəfindən müəyyən edilir?

- Lizinq şirkəti
- ✓ düzgün cavab yoxdur
- Satıcı
- Bank mütəxəsisləri
- Sığorta şirkəti

109. müvafiq əmlakın alınması üçün imzalanan Alqı-Satqı Müqaviləsi neçə tərəfli olur?

- 5 tərəfli
- Düzgün cavab yoxdur
- 1 tərəfli
- ✓ 3 tərəfli
- 4tərəfli

110. müvafiq əmlakın alınması üçün imzalanan Alqı-Satqı Müqaviləsi neçə tərəfli olur?

- 5 tərəfli
- ✓ Düzgün cavab yoxdur

- 1 tərəfli
- 2 tərəfli
- 4tərəfli

**111.** lizinq müqaviləsi - ....

- lizinq xidmətinin həyata keçirilməsi üzrə lizinqalanla brokerlər arasında bağlanmış müqavilə;
- lizinq xidmətinin həyata keçirilməsi üzrə lizinqverənlə banklar arasında bağlanmış müqavilə;
- ✓ lizinq xidmətinin həyata keçirilməsi üzrə tərəflər (satıcı, lizinq müəssisəsi və icarəçi) arasında bağlanmış müqavilə;
- düzgün cavab yoxdur
- lizinq xidmətinin həyata keçirilməsi üzrə vasitəçilər arasında bağlanmış müqavilə;

**112.** Tranzit lizinqi - ...

- istehsalçı və lizinq verən eyni bir ölkədən, lizinq alan isə xarici ölkədən;
- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- ✓ bütün iştirakçılar müxtəlif ölkələrdə yerləşir.
- lizinq verən və lizinq alan eyni bir ölkədən, istehsalçı isə başqa ölkədən;

**113.** Lizinq müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- Kommersiya bankları
- Mərkəzi bank
- Düzgün cavab yoxdur
- Investisiya bankları
- ✓ broker və digər vasitəçi şirkətlər

**114.** Lizinq müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- Mərkəzi bank
- Düzgün cavab yoxdur
- Investisiya bankları
- ✓ istehsal, ticarət müəssisələri
- Kommersiya bankları

**115.** Lizinq müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- Kommersiya bankları
- Düzgün cavab yoxdur
- Investisiya bankları
- ✓ lizinq alan
- Mərkəzi bank

**116.** Rovelver lizinq nədir?

- icarə obyektinin dəyərinin tam ödənilməsi ilə səciyyələnən icarə növüdür
- ✓ bu lizinqdə lizinq alan müəyyən müddətdən sonra icarəyə götürdüyü əmlakı digər lizinq obyektinə əvəz edə bilər
- iştirakçıları müxtəlif ölkələrdən olan lizinq növüdür
- iştirakçıların hamısının 1 ölkə daxilində olan lizinqdir
- lizinq predmetinin istifadə hüququnun 3-cü tərəfə (lizinq kompaniyasına) keçməsi ilə yaranan lizinq növüdür

**117.** Cari lizinq nədir?

- ✓ əvvəlcədən icarəyə verici tərəfindən əldə edilmiş avadanlığın müəyyən müddətə və müəyyən haqq ödəməklə icarəyə verilməsini nəzərdə tutur
- idarəçiliyin daha dəqiq təsvir edilmiş təşkilatı strukturudur
- əməkdaşlığa əsaslanan sazişlər əsasında həyata keçirilən birbaşa investisiya fəaliyyətidir
- rəqibin güclü tərəfini neytrallaşdırmağa cəhd edilsin və onun öz hərəkətindən onun özünə qarşı istifadə edilsin
- malların göndərilməsində istifadə olunan borc sənədlərinin xüsusi kredit institutları tərəfindən nəqd hesablaşma ilə satın alınmasıdır



**118.** Azərbaycan respublikası Lizing xidməti haqqında qanun nə vaxt qəbul olunub?

- √ 29 noyabr 1994
- 28 noyabr 1995
- 15 may 2005
- 01 aprel 2003
- 22 yanvar 2002

**119.** Orta müddətli lizing hansı lizingdir?

- 1 ildən - 3 ilə kimi
- 3 ildən - 5 ilə qədər
- 1 ildən - 5 ilə qədər
- √ il yarımından - 3 ilə qədər
- 2 ildən - 3 ilə qədər

**120.** Lizing kompaniyalarının təsisçiləri kim ola bilər?

- düzgün cavab yoxdur
- fiziki şəxslər və qeydə alınmış fərdi sahibkarlar
- √ hüquqi, fiziki şəxslər və fərdi sahibkarlar
- müştərək müəssisələr, hüquqi şəxslər
- xarici və yerli sahibkarlar

**121.** Lizing fəaliyyəti kim tərəfindən həyata keçirilir?

- lisenziyalı sahibkarlar tərəfindən
- lisenziyalı Forteytinq kompaniyaları tərəfindən
- lisenziyalı faktoring kompaniyaları tərəfindən
- √ lisenziyalı lizing kompaniyaları tərəfindən
- Lizing fəaliyyəti xüsusi lizing bankları vasitəsi ilə aparılır

**122.** Təşkilati-texniki münasibətlərinə aiddir:

- Mülkiyyət münasibətləri
- Girov münasibətləri
- Düzgün cavab yoxdur
- √ istifadə edənin avadanlığa sifarişi
- Tapşırıq münasibətləri

**123.** Maliyyə kommersiya münasibətlərinə aiddir:

- √ lizing obyektinin alınma şərtləri
- Düzgün cavab yoxdur
- Mülkiyyət münasibətləri
- Girov münasibətləri
- Tapşırıq münasibətləri

**124.** Avadanlığın amortizasiya periodu kimlər tərəfindən müəyyən edilir?

- Lizing şirkəti
- √ dövlət orqanı
- Satıcı
- Bank mütəxəsisləri
- Sığorta şirkəti

**125.** Lizingdə investisiya necə maliyyələşir?

- Xalis gəlirlə

- ✓ özü – özünə
- Bank faizləriylə
- Tutulan kommisyon məbləğlə
- Müqavilədə göstərilən faizlə

126. Lizing müqaviləsində adı təchizatçı kimi gedən tərəf hansıdır?

- Lizing veriləcək avadanlığın alıcısı
- düzgün cavab yoxdur
- Lizing Şirkəti
- Lizing Alan
- ✓ Lizingə veriləcək avadanlığın satıcısı

127. Lizing özündə aşağıdakı elementləri birləşdirir:

- Bank krediti, istehlakçı, istehsalçı
- ✓ düzgün cavab yoxdur
- İcarə, depozit, investisiya
- İcarə, bank krediti, broker
- İcarə, investisiya, diller

128. Lizing müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- ✓ müqavilə obyektinin tədarükçüsü
- Investisiya bankları
- Kommersiya bankları
- Düzgün cavab yoxdur
- Mərkəzi bank

129. Lizing müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- Kommersiya bankları
- Düzgün cavab yoxdur
- Investisiya bankları
- ✓ lizing firmaları
- Mərkəzi bank

130. Lizingin yaranmasının müəssisələr üçün mənfəətli tərəfi hansıdır?

- Müəssisənin avadanlığı uzunmüddətə icarəyə götürməsi
- Müəssisə xərclərinin azalması
- ✓ Düzgün cavab yoxdur
- Görülən işin səmərəsizliyi
- Müəssisələrin avadanlıqlardan istifadə etməməsi

131. Lizingin yaranmasının müəssisələr üçün müsbət tərəfi hansıdır?

- müəssisələr əsas vəsaitlərini satınalma imkanına sahib olmuşdur
- düzgün cavab yoxdur
- ✓ müəssisələr az məbləğə işlərini həll etmiş olurlar
- müəssisələrin nizamnamə kapitalı böyümüşdür
- müəssisələrin dövrü xərcləri azalmışdır

132. Aşağıdakılardan hansı müəssisələr üçün hər zaman müsbət hal kimi qarşılanmır?

- Lizing ödənişləri
- ✓ Düzgün cavab yoxdur
- Müəssisələrin lizing şirkətləri ilə davamlı əlaqələri
- Alqı-satqı müqaviləsinin bağlanması - lizing verən və satıcı arasında alqı-satqı müqaviləsi bağlanır
- Sığorta – lizing müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizing obyektini sığortalamalıdır

133. Bu lizinqdə lizinqə götürülən avadanlıq lizinq şirkətinin (lizinqverənin) razılığı ilə lizinqalan tərəfindən digər müəssisələrə yenidən lizinqə verilə bilər.

- Geriqayıdan
- Operativ
- Maliyyə
- Konsultativ
- ✓ Sublizinq

134. Bu lizinq növündə lizinq müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur.

- Operativ
- Konsultativ
- ✓ Maliyyə
- Geriqayıdan
- Sublizinq

135. Lizinq xidməti nədir?

- k/t məhsulları istehsal edən sahələr
- emal edilən məhsulların saxlanması
- Doğru cavab yoxdur
- ✓ kənd təsərrüfatı əmtəə istehsalçılarını və emal müəssisələrini maşın və avadanlıqlarla təminatı sistemini yüksəldən vasitədir
- maşın-traktor təmiri stansiyaları

136. Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aiddir?

- institusional
- sosial
- ✓ istehsal
- rasionall
- proporsional

137. Maşın və avadanlıqların təmiri istehsala xidmət səviyyəsinə görə hansı infrastruktur sahəsinə səciyyələndirir?

- ✓ lokal
- institusional
- istehsal
- sosial
- rasionall

138. ASK-nın konkret sahəsinə xidmət göstərən sahələr necə adlanır?

- sahələrarası infrastruktur
- ✓ sahədaxili infrastruktur
- sahənin infrastruktur
- toxumçuluq infrastruktur
- yolların infrastruktur

139. Təsərrüfatlararası-təsərrüfatdaxili yolların salınması, maşın və alətlərin təmiri hansı infrastrukturunu əks etdirir?

- xalq təsərrüfatı
- ✓ lokal infrastruktur
- müəssisə infrastruktur
- meşə təsərrüfatı

140. Lizinq ödəmələri tərkibinə aiddir:

- Müqavilənin fəaliyyətdə olduğu müəyyən dövr ərzində amortizasiya ayırmaları

- Verilmiş kredit resurslarına görə lizinqalanın komisyon haqları
- ✓ Düzgün cavab yoxdur
- Hamısı
- Müqaviləyə uyğun olaraq lizinqalanın əlavə xidmətlərinə görə haqq

**141.** Lizinq ödəmələri tərkibinə aiddir:

- Hamısı
- Düzgün cavab yoxdur
- ✓ müqavilə ilə əmlakın alınması nəzərdə tutulduqda əmlakın dəyəri onun qalıq dəyəri isə pay şəklində lizinq ödəməsinə daxil edilir
- Verilmiş kredit resurslarına görə lizinqalanın komisyon haqları
- Müqaviləyə uyğun olaraq lizinqalanın əlavə xidmətlərinə görə haqq

**142.** Lizinq ödəmələri tərkibinə aiddir:

- ✓ borc vəsaitlərdən istifadə etdiyinə görə kompensasiya ödənilir
- Hamısı
- Düzgün cavab yoxdur
- Müqaviləyə uyğun olaraq lizinqalanın əlavə xidmətlərinə görə haqq
- Verilmiş kredit resurslarına görə lizinqalanın komisyon haqları

**143.** Lizinq ödəmələri tərkibinə aiddir:

- ✓ Müqaviləyə uyğun olaraq lizinqverənin əlavə xidmətlərinə görə haqq
- Düzgün cavab yoxdur
- Hamısı
- Müqaviləyə uyğun olaraq lizinqalanın əlavə xidmətlərinə görə haqq
- Verilmiş kredit resurslarına görə lizinqalanın komisyon haqları

**144.** Lizinq ödəmələri tərkibinə aiddir:

- Hamısı
- Düzgün cavab yoxdur
- ✓ Verilmiş kredit resurslarına görə lizinqverənin komisyon haqları
- Verilmiş kredit resurslarına görə lizinqalanın komisyon haqları
- Müqaviləyə uyğun olaraq lizinqalanın əlavə xidmətlərinə görə haqq

**145.** Azərbaycan Lizinq Şirkətləri Asosasiyasının əsas məqsədləri hansılardır?

- İqtisadiyyatın bütün sahələrində lizinq fəaliyyətinin inkişafına mane olmaq
- Dövlət sektorunun inkişafına yardım etmək
- ✓ lizinqin təşviqinə yönəldilmiş tədbir və aksiyaları təşkil etmək
- Düzgün cavab yoxdur
- Maliyyə yönümlü təşkilatlarda əməkdaşlıq əlaqələrini ləngitmək

**146.** Azərbaycan Lizinq Şirkətləri Asosasiyasının əsas məqsədləri hansılardır?

- Dövlət sektorunun inkişafına yardım etmək
- Düzgün cavab yoxdur
- ✓ iqtisadiyyatın bütün sahələrində lizinq fəaliyyətinin inkişafına dəstək verilməsi
- Maliyyə yönümlü təşkilatlarda əməkdaşlıq əlaqələrini ləngitmək
- İqtisadiyyatın bütün sahələrində lizinq fəaliyyətinin inkişafına mane olmaq

**147.** Azərbaycan Lizinq Şirkətləri Asosasiyasının əsas məqsədləri hansılardır?

- Dövlət sektorunun inkişafına yardım etmək
- İqtisadiyyatın bütün sahələrində lizinq fəaliyyətinin inkişafına mane olmaq
- Düzgün cavab yoxdur
- ✓ yerli və beynəlxalq şirkətlər üçün mövcud proqramlar haqqında geniş məlumat bazasını yaratmaq
- Maliyyə yönümlü təşkilatlarda əməkdaşlıq əlaqələrini ləngitmək

148. Azərbaycan Lizing Şirkətləri Asosasiyasının əsas məqsədləri hansılardır?
- Dövlət sektorunun inkişafına yardım etmək
  - Düzgün cavab yoxdur
  - ✓ kollektiv və ya fərdi şəkildə üzvlərin əsas imkanları və sponsurluqları vasitəsilə irəli sürülmüş təşəbbüsün həyata keçirilməsi
  - Maliyyə yönümlü təşkilatlarda əməkdaşlıq əlaqələrini ləngitmək
  - İqtisadiyyatın bütün sahələrində lizing fəaliyyətinin inkişafına mane olmaq
149. Azərbaycan Lizing Şirkətləri Asosasiyasının əsas məqsədləri hansılardır?
- ✓ Azərbaycanda lizing sektorunun inkişafı yolunda olan boşluqların aradan qaldırılması ilə bağlı təkliflərin irəli sürülməsi
  - Düzgün cavab yoxdur
  - Dövlət sektorunun inkişafına yardım etmək
  - İqtisadiyyatın bütün sahələrində lizing fəaliyyətinin inkişafına mane olmaq
  - Maliyyə yönümlü təşkilatlarda əməkdaşlıq əlaqələrini ləngitmək
150. Sublizing müqavilələrinin şərtləri də hər cəhətdən ..... müqavilələrinin şərtlərinə bənzəyir.?
- ✓ Maliyyə lizingi
  - Düzgün cavab yoxdur
  - Operativ lizing
  - Geriqayıdan lizing
  - Konsultativ lizing
151. Bu lizing növündə lizing şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər lizing ödənişlərinə əlavə edilir
- Konsultativ lizing
  - Geri qayıdan lizing
  - ✓ Operativ Lizing
  - Maliyyə lizingi
  - Sublizing
152. sürətlə artan inflyasiya zamanı təsbit edilmiş müddətlərdə lizingverənə nə sərfəli deyil?
- uzunmüddətli dövrə müqvilə bağlamağa səy göstərir;
  - Düzgün cavab yoxdur
  - ✓ ödənişlərlə uzun müddətli müqavilə imzalamaq
  - Müqavilənin daha səmərəli və ucuz analoqunun meydana çıxması
  - Borc kapitalı bazarının konyukturası və inkişaf tendensiyaları
153. Broker və dillerlər kimlərdir?
- Birbaşa iştirakçılar
  - Heç biri
  - Hamısı
  - Müqaviləni hazırlayan aralıq şəxslər
  - ✓ dolayı vasitəçilər
154. ABŞ-ın kommertiya bankları XX əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq
- lizing əməliyyatlarında bilavasitə iştirak etməyə başlayıblar
  - ✓ Düzgün cavab yoxdur
  - Lizing şirkətləri ilə ortaqlaşmağa başladılar
  - Lizing əməliyyatlarında bilavasitə iştirak etməyə başlayıblar
  - əmlakın icarəyə verilməsi üçün törəmə şirkət təsis etmək hüququ verdi.
155. Avadanlıqların satışı vasitəsi olaraq lizing birinci dəfə hansı ölkədə tətbiq edilib?
- Almaniya

- √ ABŞ
- Yunanıstan
- Bolqarıstan
- Çexoslovakiya

156. Maliyyə lizinqinin mahiyyəti

- icarəyə verilən əmlakın dəyərinin qısa müddətdə ödənilməsidir
- icarəyə verilən əmlakın icarə müddəti qurtarana qədər satılmaması öhdəliyinə əməl olunmamasıdır
- icarəyə verilən əmlakın öz xərcini ödənilməsidir
- icarəyə verilən maşın və avadanlıqların amortizasiyalaşdırılmasıdır
- √ icarəyə verilən əmlakın, icarəyə verənin mülkiyyətindən icarəyə götürənin mülkiyyətinə keçməsidir

157. Vasitəli lizinq nədir?

- lizinq və diler firmaları texnikanı təmir edib icarəyə verirlər
- maşın və avadanlıqlar hazırlayan müəssisə onu diler firmalarına icarəyə verirlər
- diler firmaları texniki avadanlıqları kənd əməkçilərinə satışını təşkil edir
- lizinq firmaları maşın və avadanlıqları istehsal edib icarəyə verirlər
- √ lizinq və firmaları maşın və avadanlıqları onu hazırlayan zavodlardan alaraq icarəyə verirlər

158. Maliyyə lizinqi nədir?

- istehsal vasitələrinin qısa müddətli icarəsi
- icarəyə verilən əmlakın qısa müddətdə ödənilməsi
- istehsal vasitələrinin təmiri
- dövriyyə vasitələrinin qısa müddətli icarəsi
- √ istehsal vasitələrinin uzunmüddətli icarəsi

159. Lizinqin həyata keçirilən növləri hansılardır?

- Bazardaxili lizinq
- √ operativ maliyyə lizinqi
- daxili lizinq
- xarici lizinq
- Bazarlararası lizinq

160. Vasitəsiz lizinqin mahiyyəti nədir?

- lizinq və diler firmaları maşın və avadanlıqları istehsal müəssisələrindən alır və icarəyə verir
- lizinq firmaları maşın və avadanlıqları alıb onu emal müəssisələrinə icarəyə verir
- lizinq kompaniyaları maşın və avadanlıqları onu hazırladığı müəssisədən alıb icarəyə verir
- diler və lizinq firmaları maşın və avadanlıqları xarici ölkələrdən alır və icarəyə verir
- √ icarəyə verən tərəf kimi maşın və avadanlıqları hazırlayan müəssisə özü çıxış edir

161. Lizinqin həyata keçirilməsi formaları hansılardır?

- müsabiqə ilə
- İmtahanla
- √ vasitəli, vasitəsiz
- telefonla
- kompüterlə

162. Maddi-texniki təchizat xidməti nəyə deyilir?

- √ istehsal və emal müəssisələrinin maddi-texniki vasitəsilə olan ehtiyacını ödəyən təşkilata
- istehsala təşkilati formalarına
- maşın və mexanizmlərin əsaslı təmirinə
- məhsulların istehsalı, daşınması və saxlanması
- maşın –traktor stansiyalarının sahələrinə

163. İstehsal infrastrukturuna təsir edən amilləri müəyyən edin

- torpaq münbitliyinin yaxşılaşdırılması
- torpaq ərazisinin şumlanması
- torpaq ərazisinin sertifikatlaşdırılması
- torpaq ərazisinin amortizasiyası
- ✓ torpaq ərazisinin konfigurasiyası

164. İdxal lizinqinin mahiyyəti nədən ibarətdir?

- lizinq firması texnikanı öz ölkəsində hazırlanan zavodlardan alıb onun xaricdə icarəyə verilməsi
- lizinq firmalarının öz ölkəsində fəaliyyət göstərməsi
- avadanlıqların xarici ölkələrdən alınaraq oradanda icarəyə verilməsi
- ✓ lizinq kompaniyaları texniki avadanlıqları xaricdə hazırlanan zavodlardan alıb öz ölkəsində icarəyə verməsi
- diler kompaniyaları texniki avadanlıqları öz ölkəsində icarəyə verilməsi

165. Operativ lizinq nəyə deyilir?

- maşın və avadanlıqların alınması sazişi
- bir neçə lizinq sazişlərinin məcmusu
- ✓ bütün lizinq sazişlərinin daxil olması
- bu növ lizinqdə saziş bağlanmır
- cəmi bir sazişin bağlanması

166. Lizinqi ilk dəfə tətbiq edən ölkə hansıdır?

- ✓ ABŞ
- ÇXR
- Yaponiya
- Almaniya
- Fransa

167. Lizinqin əsas vəzifəsi nədir?

- texniki avadanlıqların təmiri
- ✓ texnikanı əldə etməni və alınmış malların maliyyələşdirilməsi
- emal müəssisələrində kadr hazırlığı
- k/t müəssisələrini su ilə təmin etmək
- k/t məhsullarının satışı

168. Bankların lizinq xidmətləri bazarına daxil olmaları aşağıdakı hansı amillə bağlıdır?

- Lizinq sahəsi əsas pul kapitalının mənbəyidir
- Düzgün cavab yoxdur
- ✓ Lizinq kapital tutumlu biznes növüdür, banklar isə pul resurslarının əsas sahibləri sayılır
- Lizinqlə bank kreditinin eyni olması
- Lizinq bir fəaliyyət kimi eynilə bank işinin bir qoludur

169. Lizinqin əsas iştirakçıları hansılardır?

- Lizinq verən, lizinq alan
- Satıcı, lizinq verən
- Avadanlığı satan şirkət, lizinq şirkəti
- Avadanlığı satan şirkət, müştəri
- ✓ Lizinq alan, lizinq verən, satıcı

170. Dar ixtisaslaşmış şirkətlər adətən hansı növ əmlaklarla iş görürlər?

- Bir və ya bir neçə növ mürəkkəb əmlaklarla

- ✓ Bir növ əmlakla və ya standart növ eyni qrup əmlakla
- Daha böyük avadanlıqlarla
- Daha mürəkkəb maşınlarla
- Tikinti avadanlıqları ilə

171. Retinq icarə növü hansı müddətə hesablanır?

- 1 ildən 10 ilə qədər
- ✓ gündən 1 ilə qədər
- 1 ildən 3 ilə qədər
- 1 gündən 18 aya qədər
- 1 ildən 5 ilə qədər

172. Sərvət mülkiyyət hüququnda yox, ondan istifadədədir adlı əsərin müəllifi kimdir?

- ✓ Aristotel
- Şumpeter
- C.Keyns
- Adam Smit
- Pifaqor

173. Lizinqin vətəni hansı ölkə sayılır?

- ✓ ABŞ
- Fransa
- Almaniya
- İspaniya
- İngiltərə

174. İqtisadi leksikona lizinq terminin daxil olması hansı firmanın adı ilə bağlıdır?

- General Motors
- Siemens
- Assimo
- ✓ Bell
- British Petroleum

175. İndiki şəraitdə maddi-texniki təchizat xidməti vəzifəsinə yerinə yetirən təşkilat hansıdır?

- Arolizinq
- Balizinq
- ✓ Aqrolizinq
- Sexliziinq
- Asiyalizinq

176. Lizinqin əsas iştirakçıları hansılardır?

- Avadanlığı satan şirkət, müştəri
- Avadanlığı satan şirkət, lizinq şirkəti
- Satıcı, lizinq verən
- ✓ Düzgün cavab yoxdur
- Lizinq verən, lizinq alan

177. Aşağıdakılardan hansı lizinq müqaviləsinin əsasını təşkil etmir?

- Lizinq ödənişləri
- ✓ Maşın və ya avadanlığın mülkiyyət hüququ
- Müqavilənin subyektləri
- Müqavilənin obyektı
- Lizinq üzrə təklif olunan xidmətlər



178. Ortamüddətli icarəni başqa cür necə adlandırırlar?

- Kredit
- Lizing
- İpoteka
- √ Hiriq
- Rentinq

179. İcarə müqaviləsinin müddətdən asılı olaraq növləri hansılardır?

- Qısamüddətli, ortamüddətli, müddətsiz
- Düzgün cavab yoxdur
- Qısamüddətli, müddətsiz
- Qısamüddətli, uzunmüddətli
- √ Qısamüddətli, ortamüddətli, uzunmüddətli

180. ilk dəfə lizing harda tətbiq olunub?

- Babilər
- Heç biri
- Qədim Misir
- Qədim Yunanistan
- √ Şumer

181. əsas fəaliyyəti lizing əməliyyatları olan ilk cəmiyyət hansı şəhərdə yaranmışdır?

- √ San Fransisko
- Vaşinqton
- Los Angeles
- Nyu York
- Paris

182. Avropa Lizing Cəmiyyəti Birliyi neçə Avropa ölkəsini özündə birləşdirir?

- √ 17
- 18
- 14
- 15
- 16

183. 90 –cı illərdə ABŞ -da maşın və avadanlıqlara edilmiş kapital qoyuluşlarında lizingin payı neçə faiz olmuşdur?

- 40-45%
- √ 25-30%
- 30-35%
- 35-40%
- 45-50%

184. Avropada ilk maliyyə lizing qurumları nə zaman yaranıb?

- XIX əsrin 20-30 -cu illərində
- XX əsrin 60-70 –ci illərində
- √ XX əsrin 50-60 –cı illərində
- XIX əsrin 50-60 –cı illərində
- XX əsrin 20-30 -cu illərində

185. Lizing özündə aşağıdakı elementləri birləşdirir:

- İcarə, investisiya, diller

- Bank krediti, istehlakçı, istehsalçı
- İcarə, depozit, investisiya
- ✓ İntestisiya, bank krediti, icarə
- İcarə, bank krediti, broker

186. Lizingverən .....

- səhmdar cəmiyyəti və ya digər təşkilati-hüquqi formada təşkil olunan, kommersiya təşkilatı kimi fəaliyyət göstərən, özünün təsis sənədlərinə və xüsusi lisenziyasına görə lizingverən funksiyasını yerinə yetirən lizing şirkətləri aiddir.
- bu fərdi sahibkar kimi qeydiyyatdan keçmiş istənilən təşkilati-hüquqi formada fəaliyyət göstərən hüquqi şəxs və ya fiziki şəxsdir.
- bu maşın və avadanlıqları hazırlayan müəssisə və ya lizing əmlakını satan digər hüquqi və ya fiziki şəxsdir
- ✓ bu lizing əmlakının mülkiyyətçisidir. O, öz əmlakını digərinə razılaşdırılmış şərtlərlə müvəqqəti istifadəyə verir.
- Düzgün cavab yoxdur

187. istehsalın texniki bazasının yeniləşməsi prosesində, müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların əsas fondlarının təkmilləşdirilməsi, təzələnməsi prosesində lizing hansı rol oynayır?

- Nizamnamə kapitalının böyüməsinə yardım edir
- Gəlirlər xərcləri üstələyir
- Düzgün cavab yoxdur
- ✓ Bütün cavablar doğrudur
- Kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mövsümi tələbatını ödəyir

188. Lizingin hansı növündə lizing müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur?

- Operativ lizing
- Uzunmüddətli lizing
- ✓ Maliyyə lizingi
- Konsultativ lizing
- Sublizing

189. Hüquqi nöqtəyi nəzərdən lizing müqaviləsi investisiya qiymətlilərinin ..... icarəsinin xüsusi növüdür.

- Müddətsiz
- Heç biri
- Qısamüddətli
- Ortamüddətli
- ✓ Uzunmüddətli

190. Lizing müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- ✓ lizing alan;
- Hamısı
- Sığorta şirkəti
- Kommersiya bankları
- Françayzing üsulu müəssisələr

191. Lizing müqaviləsinin birbaşa iştirakçılarna aiddir:

- Kommersiya bankları
- Hamısı
- Sığorta şirkətləri
- ✓ lizingverən
- Mərkəzi bank

192. Lizing əməliyyatları istifadəçi müəssisələrə istehsal vasitələrinin icarə şərtləri daxilində ... dövrə təqdim edilməsindən ibarətdir. Nöqtələrin yerinə uygundur?

- uzun müddətli
- orta müddətli

- ✓ orta və uzun müddətli
- düzgün cavab yoxdur
- kiçik müddətli

**193.** Aşağıdakı fikirlərdən hansı maliyyə lizinə aiddir?

- götürülən avadanlıq lizinə şirkətinin (lizinverənin) razılığı ilə lizinə alınan tərəfindən digər müəssisələrə yenidən lizinə verilə bilər
- Heçbiri
- Hamısı
- ✓ avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən nəzərdə tutulmuş simvolik bir dəyərlə lizinə satılması
- avadanlıq lizinə şirkəti tərəfindən müştərinin (lizinə alınan) əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri lizinə şirkəti üzərinə götürür.

**194.** Lizinə hansı növündə avadanlıqları adətən müştəri (lizinə alınan) seçir və lizinə şirkətinə bu avadanlığın alınması üçün sifariş verir.?

- ✓ Maliyyə lizinə
- Sublizinə
- Uzunmüddətli lizinə
- Konsultativ lizinə
- Operativ lizinə

**195.** Lizinə hansı növündə lizinə müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur?

- Operativ lizinə
- ✓ Düzgün cavab yoxdur
- Uzunmüddətli lizinə
- Konsultativ lizinə
- Sublizinə

**196.** lizinə ən geniş istifadə edilən növlərindən biridir.

- Konsultativ lizinə
- Düzgün cavab yoxdur
- Konstruktiv lizinə
- İnstruktiv lizinə
- ✓ Beynəlxalq lizinə

**197.** lizinə ən geniş istifadə edilən növlərindən biridir.

- Konsultativ lizinə
- Düzgün cavab yoxdur
- Konstruktiv lizinə
- İnstruktiv lizinə
- ✓ Maliyyə lizinə

**198.** lizinə ən geniş istifadə edilən növlərindən biridir.

- Konsultativ lizinə
- Düzgün cavab yoxdur
- Konstruktiv lizinə
- İnstruktiv lizinə
- ✓ geri qaytarılan lizinə

**199.** Lizinə şirkətləri öz fəaliyyət xarakterinə görə hansı qruplara ayrılırlar?

- qısamüddətli, ortamüddətli
- düzgün cavab yoxdur
- horizontal və vertikal
- ✓ ixtisaslaşdırılmış və universal

- qismüddətli, ortamüddətli və uzunmüddətli

**200.** Lizing müqaviləsinin obyektində aşağıdakılardan hansı çıxış edə bilər?

- Lizing ödənişləri;
- İstehsal zamanı məhv olan istənilən növ maddi sərvətlər
- ✓ istehsal zamanı məhv olmayan istənilən növ maddi sərvətlər
- Lizing müqaviləsinin müddəti;
- Lizing üzrə təklif olunan xidmətlər.

**201.** Lizing müqaviləsinin müddətini müəyyənləşdirərkən lizingqalan və lizingverən aşağıdakıları nəzərə almalıdırlar?

- Tələb olunan maşın və ya avadanlıq
- İcarə alanın nizamnamə kapitalı
- ✓ İnflyasiya prosesinin dinamikası.
- Bankların maksimal faizləri
- Vergilərin miqdarı

**202.** Lizing ödəmələrinin səviyyəsinə təsir edən amil hansıdır?

- lizing obyektinin dəyəri
- düzgün cavab yoxdur
- lizingin tipi və müddəti
- ✓ bütün cavablar doğrudur
- amortizasiya müddəti

**203.** Fəaliyyətdə olan müəssisə gələcək inkişaf üçün maliyyə resurslarının çatışmazlığı ilə qarşılaşdıqda, hansı lizingə diqqət yetirməsi məqsədəuyğundur.?

- Operativ
- ✓ Düzgün cavab yoxdur
- Konsultativ lizing
- Maliyyə lizingi
- Sublizing

**204.** Fəaliyyətdə olan müəssisə gələcək inkişaf üçün maliyyə resurslarının çatışmazlığı ilə qarşılaşdıqda, hansı lizingə diqqət yetirməsi məqsədəuyğundur.?

- Sublizing
- Maliyyə lizingi
- Konsultativ lizing
- ✓ Qayıdan lizing
- Operativ

**205.** lizing predmetinin istifadə hüququnun üçüncü tərəfə keçməsi ilə yaranan münasibət növü hansıdır?

- Maliyyə lizingi
- Beynəlxalq lizing
- ✓ sublizing
- Daxili lizing
- Geriqayıdan lizing

**206.** Bunlardan hansı lizingin əsas növlərindən deyil?

- Operativ lizing
- Düzgün cavab yoxdur
- Geri qayıdan lizing
- ✓ Konstruktiv
- Maliyyə lizingi

207. Lizinqin əsas növləridir:

- ✓ hamısı
- Sadə lizinq
- Operativ lizinq
- Sublizinq
- Maliyyə lizinqi

208. Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aid deyil?

- ✓ hamisi
- sosial
- rasiona
- proporsional
- irrasional

209. Avrolizinqin həqiqi üzvü olan ölkələr:

- Norveç
- Portuqalya
- Polşa
- Hollandiya
- ✓ hamısı

210. Lizinq ödənişlərinin hesablanması həyata keçirilə bilər?

- ✓ tərəflərin seçdiyi ödəniş formasından və üsullarından asılı olaraq, müxtəlif metodlarla
- Mürəkkəb tərkiblə
- primitiv üsullar
- adi yollarla
- Müxtəlif üsullarla

211. Lizinqin növləri:

- adi, sadə və mürəkkəb
- müddətli və müddətsiz
- primitiv, yeni və kreativ
- uzun, qısa və orta
- ✓ operativ, maliyyə, qaytarılan və digər

Ödəniş üsullarına görə lizinq ödənişlərini aşağıdakılara ayırmaq olar:

212. 1) natural  
2) pullu  
3) istehsal edilmiş  
4) qarışıq

- 2 3 4
- 1 2 4
- 1 3 4
- 1 2 3
- ✓ 1 2 3 4

213. Bunlardan hansı lizinqin əsas növlərindən deyil?

- Maliyyə lizinqi
- Geri qayıdan lizinq
- Sublizinq
- Operativ lizinq
- ✓ Düzgün cavab yoxdur

214. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri kim tərəfindən həyata keçirilir.?

- Lizinqverənin öz hesabına
- Lizinqalanın sığortadan aldığı pulla
- √ Düzgün cavab yoxdur
- Bankın hesabına
- Sığorta şirkətinin öz hesabına

215. Lizinq ..... vəsait qoyuluşunun bir formasıdır

- İpotekaya
- Dövriyyə fondlarına
- banklara
- √ əsas fondlara
- Amortizasiya xərclərinə

216. İstənilən lizinq ödənişinə daxil deyil?

- amortizasiya
- √ düzgün cavab yoxdur
- riskin məbləği – bu məbləğ lizinqverənin aid olduğu müxtəlif risklərin səviyyəsindən asılıdır
- lizinq marjası – bura lizinqverənin göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlir daxildir (1-3%)
- müqavilənin lizinqverən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan resursların ödənişi

217. Lizinq əməliyyatlarının tətbiqinə və onun genişləndirilməsinə əsaslı surətdə şərait yaradan onun iştirakçıları üçün müəyyən edilmiş ..... sistemidir.

- Vergi məəcəlləsi
- Düzgün cavab yoxdur
- Vergi tarifləri
- √ Vergi güzəştləri
- Vergi hüquqları

218. Lizinq ödəmələrinin səviyyəsinə təsir edən amillərə aid deyil ?

- lizinq üzrə ödəmələrin qrafiki
- √ düzgün cavab yoxdur
- lizinq obyektinin dəyəri
- amortizasiya müddəti
- lizinqin tipi və müddəti

219. Operativ lizinqin xüsusiyyətlərini göstərin.

- bütün cavabla doğrudur
- düzgün cavab yoxdur
- operativ lizinq müqaviləsinin müddəti adətən 10 ildən artıq olur
- √ operativ lizinq müqaviləsi lizinqalan tərəfindən istənilən vaxt pozula bilər
- mümkün risklərin hamısı lizinqalanın üzərinə düşür.

220. Operativ lizinqin xüsusiyyətlərini göstərin.

- mümkün risklərin hamısı lizinqalanın üzərinə düşür.
- bütün cavabla doğrudur
- √ operativ lizinq müqaviləsinin müddəti adətən 2-6 ildən artıq olmur
- düzgün cavab yoxdur
- operativ lizinq müqaviləsi lizinqalan tərəfindən heç vaxt pozula bilməz

221. Lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilir

- Müqavilə müddəti uzadıldıqda
- √ düzgün cavab yoxdur

- müəssisənin nizamnamə kapitalı azaldıqda
- Lizing verənin şərtləri dəyişdikdə
- İcarəçi müəssisədə struktur dəyişikliyi edildikdə

**222.** Təcrübədə istifadə olunan lizing formaları aşağıdakılardan hansıdır?

- Sublizing, beynəlxalq
- Daxili, sublizing
- Geriqayıdan, daxili, beynəlxalq
- Daxili, sublizing, beynəlxalq
- ✓ Daxili, Beynəlxalq

**223.** Bunlardan hansı lizingin əsas növlərindən deyil?

- Maliyyə lizingi
- Düzgün cavab yoxdur
- ✓ İnkremental
- Sublizing
- Operativ lizing

**224.** Birinci qrup lizingverənlər ...

- ✓ kommersiya bankları, onların xüsusi bölmələri və ya digər maliyyə-kredit münasibətlərindən ibarətdir
- düzgün cavab yoxdur
- lizing əməliyyatlarını maliyyələşdirmək mənbələrinə malik olan istənilən firma, şirkət, müəssisə və təşkilatların bölmələri, şöbə və idarələrini əhatə edir
- Bu etibarlı, dayanıqlı lizingalanların iştirakı ilə həyata keçirilən iri sövdələşmələrdə istifadə olunur
- səhmdar cəmiyyəti və ya digər təşkilati-hüquqi formada təşkil olunan, kommersiya təşkilatı kimi fəaliyyət göstərən, özünün təsis sənədlərinə və xüsusi lisenziyasına görə lizingverən funksiyasını yerinə yetirən lizing şirkətləri aiddir

**225.** Təcrübədə Lizing şirkətlərinin növbəti tipləri yaradılır:

- düzgün cavab yoxdur
- universal
- ixtisaslaşdırılmış
- kombinə edilmiş
- ✓ bütün variantlar doğrudur

**226.** Lizing şirkətlərinin təşkilatı – hüquqi formaları :

- MMC
- əlavə məsuliyyətli cəmiyyət
- ✓ bütün variantlar doğrudur
- assosiasiyalar
- filiallar

**227.** Lizing şirkətlərinin təşkilatı – hüquqi formaları

- kommandit yoldaşlıq
- ✓ bütün variantlar doğrudur
- qız şirkətlər
- filiallar
- tam yoldaşlıq

**228.** Lizing şirkətlərinin təşkilatı – hüquqi formaları

- ASC
- ✓ bütün variantlar doğrudur
- təsərrüfat cəmiyyətləri
- təsərrüfat yoldaşlığı

- istehsal kooperativləri

**229.** Lizinq şirkətinin təşkilatı hüquqi formasını göstərin

- unitar
- ✓ bütün variantlar doğrudur
- korporativ
- bələdiyyə
- dövlət

**230.** Lizinq şirkəti aşağıdakı yollarla yaradılır

- dəyişilmə
- ✓ bütün variantlar doğrudur
- qovuşma
- bölünmə
- ayrılma

**231.** MSQ-larının yaradılma məqsədlərini göstərin ( Maliyyə - Sənaye qrupları)

- ✓ bütün variantlar doğrudur
- təşkilatı – struktur dəyişiklərin həyata keçirilməsi
- ixrac potensialının yüksəldilməsi
- ETKLİ-in maliyyə dəstəyi ilə təmin edilməsi
- investisiya resurslarının konsolidasiyası

**232.** Lizinq fəaliyyətinə dövlət dəstəyinin hüdudlarına aid olanı göstərin :

- Vergi və kredit güzəştlərinin verilməsi
- dövlət əmlakından istifadə etməklə lizinqdə investisiyaların təmin edilməsində girov fondlarının yaradılması
- Investisiya kreditlərinin verilməsi
- Lizinq iştirakçılarının maraqlarının müdafiəsinin hüquqi bazasının formalaşdırılması və inkişafı
- ✓ bütün variantlar doğrudur

**233.** bütün müəssisələr hansı resursları əldə etmək hüququna malikdir ?

- material
- maliyyə
- ✓ bütün variantlar doğrudur
- informasiya
- əmək

**234.** Lizinq fəaliyyətinin zəmanəti nədir

- əmlakın qeyri – qanuni müsadirədən müdafiəsi
- ✓ bütün variantlar doğrudur
- lizinqlə məşğulolma hüququ , müəssisənin yaradılması və mülkiyyətin əldə olunması
- lizinq şirkətinin məqsədəuyğun olmuyan motivlər üzrə qeydiyyatına eimtinanın yolverilməzliyi
- fəaliyyət sferasının müstəqil seçilməsi

**235.** lizinq fəaliyyətinin dövlət tənzimlənməsi formasına hansı aiddir ?

- sığorta
- ✓ bütün variantlar doğrudur
- dövlət dəstəyi
- kredit güzəştləri
- razılaşmaların zəmanətlənməsi

**236.** Lizinq fəaliyyətinin dövlət tənzimlənməsinin forması :



- təşkilati – hüquqi
- √ bütün variantlar doğrudur
- informasiya dəstəyi
- antiinhisar tənzimlənməsi
- mütəxəssislərin kadr hazırlığı

237. Lizinq fəaliyyətinin dövlət tənzimlənməsinin formalarını göstərin:

- qiymət
- √ bütün variantlar doğrudur
- iqtisadi
- inzibati
- vergi

238. Lizinq subyektlərinin vəzifələrini göstərin:

- əmək müqavilələri bağlamaq
- √ bütün variantlar doğrudur
- ekoloji tələblərə riayət etmək
- yanğından qorunma tələblərinə riayət etmək
- sanitar- epidemioloji tələblərə riayət etmək

239. Lizinq subyektləri borcludurlar

- vergiləri vaxtında ödəmək
- müflisləşmə haqqında məlumat vermək
- məcburi sığorta və sosial müdafiənin bütün növlərini təmin etmək
- √ bütün variantlar düzdür
- əməyin təhlükəsizlik şərtlərini təmin etmək

240. Lizinq subyektləri borcludurlar

- müqavilə üzrə öhdəliklərin icrasına
- √ bütün variantlar düzdür
- digər sahibkarların hüquqarını pozmamaq
- əmək haqqının minimum səviyyəsinin təmin edilməsinə
- əmək müqavilələrinin bağlanması

241. Lizinq münasibəti subyektlərinin dövlət xidmətlərindən istifadə hüququna malikdirlər:

- sosial təminat
- tibbi sığorta
- √ bütün variantlar doğrudur
- hüquqlarının məhkəmədə müdafiəsi
- sosial sığorta

242. Lizinq münasibəti subyektlərinin inzibati – idarəetmə fəaliyyətində hüququ vardır:

- işçilərin işə qəbuku və işdən çıxarılması
- √ bütün variantlar doğrudur
- mənfəətə sərəncam vermə
- xarici bazara çıxış
- daxili bazara çıxış

243. Lizinq münasibəti subyektlərinin hüququ vardır :

- lizinq fəaliyyətini başlamaq və həyata keçirmək
- əlaqələr, birliklər yaratmaq
- √ bütün variantlar doğrudur
- istehsal proqramını müstəqil şəkildə formalaşdırmaq

- maliyyə və digər resursların cəlb edilməsi

**244.** Praktikada lizinq

- √ ödənişin real ölçüsü aşağı və yuxarı sərhədlər arasında olur və o, lizinq obyektinin qaytarılma dəyərindən aşağı olmamalıdır
- müsbət cəhətləri çoxdur
- mənfi abu havadan uzaqlaşmaq
- əsaslı düzəlişlər etmək
- tezliklə həyata keçirmək

**245.** Yuxarı sərhəd

- √ bu halda təsərrüfatçı subyektin orta sənaye gəlir norması zamanı genişləndirilmiş təkrar istehsalı əldə edilir
- Minimum istehsal
- maksimum gəlir
- minimum zərər müqabilində gəlir götürülür
- maksimum mənfəət götürülür

**246.** Lizinq ödəmələrinin müəyyənləşdirilməsində başlıca prinsiplərdən biri

- √ icarəyə verilmiş vəsaitlərin müvafiq artımla qaytarılmasıdır
- fədakarlıq
- sadıqlıq
- Disiplin
- məsuliyyətli olmaq

**247.** Lizinq müqaviləsində müəyyənləşdirilir:

- √ Lizinq ödəmələrinin ölçüsü, həyata keçirilmə üslubu və dövriliyi
- prosesə aid olan hər şey
- prosesin problemləri
- prosesin müddəti
- prosesin çətinliyi

**248.** İcarədar və icarə verən arasında lizinq haqqında ümumi müqavilədir:

- Baş rəhbər
- Baş kontrakt
- √ Baş lizinq
- Baş operator
- Baş menecer

**249.** Lizinq sazişinin növünü iki müxtəlif növlərə ayırmaq olar:

- √ sadə (adi) və mürəkkəb.
- kiçik və qısa
- uzun və böyük
- adi və primitiv
- incə və qısa

**250.** Avrolizinqin həqiqi üzvləri olan ölkələr:

- √ hamısı
- Almaniya
- Fransa
- İspanya
- Danimarka

**251.** Avrolizinqin həqiqi üzvləri olan ölkələr:

- Yunanıstan
- Macarıstan
- ✓ hamısı
- Finlandiya
- Böyük Britanya

252. Hansı lizinqin funksiyası deyil

- ✓ hamısı
- icarə
- əmlak
- rəqabət
- alqı-satqı

253. Hansı lizinqin funksiyasıdır?

- vergi güzəştlərinin alınması
- ✓ hamısı
- maliyyə
- istehsal
- satış

254. Sonradan kapitala çevriləcək istehsalata hazırlığa məsrəflərə aiddir?

- ✓ Layihənin həyata keçirilməsi üçün xərclər
- Sıradan xərclər
- adi xərclər
- normadaxili xərclər
- Primitiv xərclər

255. Bazarın konkret əmtəələrə tələbin proqnozlaşdırılması məqsədlərilə təhlili kifayət qədər böyük zaman və vəsait məsrəflərini tələb edir:

- ✓ Marketing Planı
- Taktika
- Stategiya
- Üsul
- Plan

256. Ölkədə biznesin qadağan edilən sahələri, eləcə də dövlət inhisarçılıq predmeti olan fəaliyyət növləri vardır.

- yenilik
- problem
- ✓ fəaliyyət
- istifadə
- əxlaq

257. Lizinq şirkəti aşağıdakı yollarla yaradılır :

- yeni təşkilatın təsis edilməsi yolu ilə
- ✓ bütün variantlar doğrudur
- qovuşma
- bölünmə və ayrılma
- mövcud hüquqi şəxsin yenidən təşkili yolu ilə

258. Maliyyə - sənaye qruplarının yaradılma prinsiplərini göstərin

- səhm paketinin konsolidasiyası
- ✓ bütün variantlar doğrudur
- müəssisələrinin texnoloji və kooperativ əlaqəsi
- yeni investisiya mexanizmlərini yaradılması

- MSQ-na könüllü daxil olma

259. MSQ-larının yaradılma prinsipləri aiddir (Maliyyə - Sənaye Qrupları)

- ✓ bütün variantlar doğrudur
- yeni investisiya mexanizmlərinin yaradılması
- müəssisənin texnoloji və kooperativ əlaqəsi
- maliyyə və sənaye kapitalının inteqrasiyası
- MSQ yaradılmasının forma və yollarının çoxçeşidliliyi

260. Birbaşa lizinqin idarə edilməsinin təşkilati formasını göstərin :

- istehsal bölməsi
- xarici ticarət şöbəsi
- satış şöbəsi
- marketinq xidməti
- ✓ bütün variantlar doğrudur

261. Lizinq fəaliyyətinin idarə edilməsi konsepsiyasını nədən asılı olaraq seçirlər

- cəmiyyətdə əməyin bölünmə səviyyəsindən
- müəssisədə əməyin bölünmə səviyyəsindən
- ✓ bütün variantlar doğrudur
- lizinqin inkişafı mərhələsindən
- kommersiya təşkilatlarının ölçü və tipindən

262. lizinq fəaliyyətinin dövlət dəstəklənməsi həddlərinə hansı aiddir ?

- lizinq infrastrukturunun yaradılmasında dövlət kapitalının pay iştirakı
- ✓ bütün variantlar doğrudur
- dövlət əmlakından istifadə etməklə lizinqdə investisiyaların təmin edilməsində girov fondlarının yaradılması
- əmtələrin göndərilməsində dövlət sifarişlərinin ayrılması
- investisiya kreditlərinin verilməsi

263. Lizinq fəaliyyəti zəmanətini göstərin :

- bütün müəssisələrin resursları əldə etməkdə bərabər hüquqlu olması
- ✓ bütün variantlar doğrudur
- vergi güzəştləri
- buraxılmış fürsətlər də daxil olmaqla zərərlərin ödənilməsi, yerinin doldurulması
- Lizinqin iqtisadi hüquqi dəstəyi

264. Aşağıdakılardan hansı lizinq fəaliyyətinin dövlət tənzimlənməsinin iqtisadi formalarına aiddir?

- vergi
- ✓ bütün variantlar doğrudur
- kədr
- maliyyə
- qiymət

265. Aşağıdakılardan hansı lizinq fəaliyyətinin dövlət tənzimlənməsinin inzibati formalarına aiddir ?

- informasiya dəstəyi
- ✓ bütün variantlar doğrudur
- əmtəə , xidmətlərin sertifikatlaşdırılması
- antiinhisar tənzimlənməsi
- məhkəmə müdafiəsi

266. Lizinq iştirakçıları məsuliyyət daşıyırlar:

- lizinqə verilən mülkiyyət
- ✓ bütün variantlar doğrudur
- ətraf mühitin çirkləndirilməsi
- digər sahibkarların hüquqlarının pozulması
- insanların sağlamlıq və həyatına zərərin vurulması

267. Lizinq iştirakçıları məsuliyyət daşıyırlar:

- əməyin təhlükəsizlik şərtlərinin yaradılmaması
- sağlamlıq üçün zərərli məhsulların realizasiyası
- müqavilələrin qeyri-lazimi icrası
- ✓ bütün variantlar doğrudur
- antiinhisar qanunvericiliyinin pozulması

268. Müəssisə üçün lizinqin çatışmamazlıqlarını göstərin.

- İcarəçi avadanlığın qalıq dəyərinin artırılmasında qazanmır
- ✓ bütün variantlar doğrudur
- təşkilati çətinlik
- əgər lizinqin predmeti böyük obyektlərdisə , icarə razılaşmalarının şərtlərinin böyük müxtəlifliyi ilə əlaqədar olaraq onların lizinqi haqqında müqaviləyə hazırlıq vaxt və vəsait tələb edir
- ETT nəticəsində avadanlıq köhnələ bilər , lakin bununla belə lizinq müqaviləsinin fəaliyyətinin sonuna kimi icarə ödənişləri qurtarmır

269. Müəssisə üçün lizinq mülkiyyətinin faydalarını, üstünlüklərini göstərin.

- razılaşmanın təminatlılığı
- prioritet , lakin məhdud növbəlilik
- ✓ bütün variantlar doğrudur
- risklərin bölüşdürülməsi və elastiklik
- daha az sərt kredit tələbləri

270. Müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək üçün aşağıdakı göstəricilər sistemindən istifadə olunur :

- likvidlilik
- ✓ bütün cavablar doğrudur
- səhmdar kapitalın aktivlərinin istifadə vəziyyəti
- mənfəətlilik
- ödənişqabiliyyətlilik

271. Hansı hallarda Lisenziya orqanı lizinq şirkətinin lisenziyasının fəaliyyətini dayandırmaq hüququna malikdir ?

- lizinq şirkəti lisenziyanın dayandırılması və ya ləğvi haqqında bildiriş təqdim etdikdə
- ✓ bütün variantlar doğrudur
- lizinq şirkətinin hüquqi şəxs kimi ləğvi
- lizinq şirkəti tərəfindən ona verilən lisenziyanın istifadə şərtlərinin dəfələrlə pozulması
- şirkət tərəfindən lizinq fəaliyyətinin dayandırıldığı və ya bitdikdə

272. Lizinq xidmətinin istehlakçıları hansı tələblərə cavab verməlidirlər?

- iqtisadi əlaqələrdə kifayət qədər ixtisaslaşmış olmaq
- ✓ bütün variantlar doğrudur
- yüksək nəticələri təmin etmək üçün böyük həcmdə əmtəə və xidmət istehsalına nail olmaq
- işgüzar əlaqələrdə kifayət qədər ixtisaslaşmış olmaq
- lizinq müəssisəsi üçün əlverişli ərazi daxilində yerləşmək

273. əmlakın vasitəçilərlə ötürülməsini nəzərdə tutan lizinq necə adlanır?

- idxal
- bütün variantlar doğrudur
- ✓ dolay

- ixrac
- tranzit

274. Tranzit lizinqin üstünlüklərini göstərin:

- lizinq ödənişlərinin ölkə xaricinə köçürülməsində vergi maneələrinin azaldılması
- ✓ bütün variantlar doğrudur
- məhsul istehsalçılarının xarici satış bazarlarının genişləndirilməsi
- lizinqə verilən əmlakın nomenklaturasının genişləndirilməsi
- əmlakın xarici sahibkarların adına keçirilməsinin qeydiyyatı prosedurunun sadələşdirilməsi

275. Tranzit lizinqi investisiyalaşdıran zaman birbaşa lizinqlə müqayisədə lizinverən hansı üstünlüklərə malikdir ?

- lizinqə verilən əmlakın çeşidinin genişləndirilməsi
- ✓ bütün variantlar doğrudur
- lizinqalanın ölkəsində yerli maliyyə mənbələrindən istifadə etmək imkanı
- risklərin azaldılması
- məhsul istehsalçılarının xarici satış bazarlarının genişləndirilməsi

276. əgər lizinq verən başqa ölkədən kredit götürür və əmlakı əldə edir və onu üçüncü ölkədə yerləşən lizinq alana verirsə bu hansı lizinq növüdür ?

- birbaşa lizinq
- idxal lizinqi
- düzgün cavab yoxdur
- ixrac lizinqi
- ✓ tranzit lizinq

277. Operativ lizinqin xüsusiyyətlərini göstərin

- vəsaitlər çatışmadıqda lizinq alan əmlakı hissə - hissə ödəməklə istifadə edir
- ✓ bütün variantlar doğrudur
- daşınan və daşınmaz əmlak lizinverənin mülkiyyəti hesab olunur
- lizinq ödənişlərinin yüksək dərəcəsi
- lizinq sazişinin müddəti əmlakın fiziki aşınması müddətindən əhəmiyyətli dərəcədə qısa

278. Lizinqin təşkili variantlarını göstərin:

- bank strukturunda yaradılmış lizinq xidmətləri
- ✓ bütün variantlar doğrudur
- texnikanın göndərilməsi və xidmət edilməsində ixtisaslaşmış böyük firmalar tərəfindən yaradılmış lizinq şirkələri
- böyük istehsal maşın və avadanlıqları istehsal edən və öz məhsullarının bir hissəsini lizinqə verən şirkətlər tərəfindən yaradılan ixtisaslaşdırılmış lizinq şirkətləri
- bank tərəfindən yaradılan universla lizinq şirkətləri

279. əgər lizinq lənə və lizinq verən müxtəlif ölkələrdədirlərsə onda bu lizinq ... lizinqdir

- ✓ beynəlxalq
- bütün variantlar doğrudur
- birbaşa
- xarici
- pul

280. İntestisiyalaşdırma və onun qiymətləndirilməsi prosesinin cavab verməli olduğu prinsipi göstərin :

- Q-prinsipi ( biznes , aktivlər və əmlakın real və nominal bərpa olunma dəyərinin nisbəti prinsipi )
- ✓ bütün variantlar düzgündür
- investisiyanın qiymətləndirilməsinin komplekslilik prinsipi
- investisiyalaşdırmanın effektivliyinin son hədd prinsipi
- adaptasiya prinsipi

281. Pulsuz istifadə müqaviləsinin predmeti ola bilər:

- mənşə əlamətinə görə müəyyənləşdirilmə və istehlak
- fərdi – müəyyənləşdirilmiş və v mənşə əlamətinə görə müəyyənləşdirilmiş , istehlak və qeyri – istehlak
- ✓ fərdi müəyyənləşdirilmiş və qeyri – istehlak
- düzgün cavab yoxdur
- mənşə əlamətinə görə müəyyənləşdirilmə və qeyri - istehlak

282. Pulsuz istifadə (ssuda müqavilələri) yalnız aşağıdakı formalarda bağlanır:

- notariat
- düzgün cavab yoxdur
- şifahi , yazılı ( sadə və ya notariat ) , iradənin danışımadan ifadəsi
- şifahi , ancaq iki şahidin iştirakı ilə
- ✓ sadə yazılı

283. Müddəa düzdür :

- lizinq ölkədə istehsalın inkişaf metodu kimi baxılır
- lizinq istehsal ehtiyacları üçün kredit fəaliyyətinin pereorientasiyasına imkan verir
- ✓ bütün variantlar düzdür
- lizinq istehsal investisiyasını yüksək ssuda qoyuluşu zamanı stimullaşdırma bilər
- lizinq ETT-nin artan templəri şəraitində istehsal fəaliyyətinin reallaşdırılmasına imkan verir

284. Hansı müəssisələr lizinq xidmətinin təchizatçısı ola bilər ?

- əvvəlcədən müəyyən olunmuş miqdarda maşın , avadanlıq və texnikanı zəmanətli şəkildə təmin edən
- ✓ bütün variantlar doğrudur
- lizinq bölməsi ilə əlaqələrin inkişafına hazır olan
- lizinq bölməsi ilə yüksək səviyyədə informasiya və təşkilati qarşılıqlı təsirin tələblərinə uyğun gələn
- əvvəlcədən razılaşdırılmış istismar müddətində onların müntəzəm işinə müəyyən olunmuş şərtlərlə zəmanətin verilməsi

285. Lazımi texnikanın əldə olunması üçün lizinq şirkətinə göndərilən ərizədə nə göstərilir ?

- axırıncı ildə işin maliyyə göstəriciləri haqqında ətraflı məlumat
- ✓ bütün variantlar doğrudur
- müəssisənin adı , onun təşkilat – hüquqi forması , ünvanı
- şəxsi əsas və dövriyyə vəsaitlərinin mövcudluğu və onların tamamlanma dinamikası
- perspektiv və mövcud məhsul satışı bazarları

286. Lizinq sistemi iştirakçıları arasında hərəkəti həyata keçirilir :

- məhsul və xidmətlər
- ✓ bütün variantlar doğrudur
- maşın və mexanizm axını
- sənədlər
- pul vəsaitləri və qiymətli kağızların

287. Lizinq sistemi iştirakçılarını göstərin:

- vasitəçi orqanlar
- ✓ bütün variantlar doğrudur
- əmlak istehsalçısı ( satıcısı )
- istehlakçılar
- investitorlar və maliyyə - kredit təşkilatları

288. İnvestisiya olunan kapital hansı formalarda çıxış edə bilər?

- bankın maliyyə resursları formasında

- √ bütün variantlar doğrudur
- payçıların yığımları formasında
- müəssisə mənfəəti formasında
- vergi güzəştləri formasında

**289.** Nizamnamə hansı müddətə verilir ?

- √ 1 ildən çox müddətə
- bütün variantlar doğrudur
- 50 ildən çox müddətə
- 3 ildən çox müddətə
- 5 ildən çox müddətə

**290.** Operativ lizinqin xüsusiyyətlərinə hansı aid deyil ?

- √ xarab olduqda və ya məhv olduqda əmlakın dəyərinin əvəzi ödənilmir
- bütün variantlar doğrudur
- daşınan və daşınmaz əmlak lizinverənin mülkiyyəti hesab olunur
- lizinq ödənişlərinin yüksək dərəcəsi
- lizinq sazişinin müddəti əmlakın fiziki aşınması müddətindən əhəmiyyətli dərəcədə qısa

**291.** Hansı ölkə Avrolizinqin həqiqi üzvi deyil ?

- Tacikistan
- Monqolustan
- Pakistan
- Qırğızıstan
- √ bütün variantlar düzgündür

**292.** Hansı ölkə Avrolizinqin həqiqi üzvi deyil ?

- Rusiya
- İsveç
- Slovakiya
- Sloveniya
- √ Türkmənistan

**293.** Hansı ölkə Avrolizinqin həqiqi üzvi deyil ?

- Rusiya
- √ Yaponiya
- Sloveniya
- Slovakiya
- İsveç

**294.** Hansı ölkə Avrolizinqin həqiqi üzvidir ?

- Sloveniya
- √ bütün variantlar düzgündür
- Rusiya
- İsveç
- Slovakiya

**295.** Hansı ölkə Avrolizinqin həqiqi üzvidir ?

- Norveç
- √ bütün variantlar düzgündür
- Polşa
- Portuqaliya
- Hollandiya



296. Avrolizinqin həqiqi üzvi olan ölkə hansıdır ?

- İtaliya
- ✓ bütün variantlar düzgündür
- Monakko
- Lüksemburq
- İrlandiya

297. Avrolizinqin həqiqi üzvi olan ölkəni göstərin :

- ✓ bütün variantlar düzgündür
- Macarıstan
- Yunanıstan
- Böyük Britaniya
- Finlandiya

298. Avrolizinqin həqiqi üzvi olan ölkəni göstərin:

- Almaniya
- Fransa
- İspanya
- Danimarka
- ✓ bütün variantlar düzgündür

299. Avrolizinqin həqiqi üzvlərini göstərin:

- Avstriya
- Belçika
- ✓ bütün variantlar düzgündür
- İsveçrə
- Bolqarıstan

300. Hansı hallarda maliyyə lizinqinə Yaponiyada məhsulların reallaşdırılması razılaşması kimi baxılır ?

- əgər lizinqə verilən avadanlıq binada təmir olunub və buna görə də bir yerdən başqa yerə köçürülmürsə
- ✓ bütün bu sadalanan hallarda
- əgər lizinq dövrü ərzində lizinq əmlakı lizinqalana nominal haqq müqabilində verilirsə
- əgər lizinqə maşın , zavod və ya xüsusi məqsədlər üçün istehsal olunmuş avadanlıq verilirsə
- lizinqin müddəti qanunvericiliklə müəyyən olunmuş lizinq əmlakının xidmət müddətindən qısa və lizinqalan onu almaq hüququna malikdir.

301. ABŞda razılaşmanın maliyyə lizinqinin şərtlərini təmin etməsi üçün hansı xarakteristikaya malik olmalıdır ?

- lizinq verən tərəfindən icarəyə götürülən əmlaka investisiyanın minimal məbləği onun dəyərinin 20 % - dən az olmamalıdır
- ✓ bütün variantlar düzgündür
- lizinqalanın avadanlığı onun bazar dəyərindən aşağı qiymətə almaq hüququna sahib deyil
- lizinq dövrü avadanlığın xidmət müddətinin 80 % - dən çox olmur
- lizinqalan onun tərəfindən icarəyə götürülmüş avadanlığı investisiyalaşdırma bilməz

302. Hansı ölkə Ottava Konvensiyasına qoşulmayıb ?

- Belarusya
- ✓ Azərbaycan
- Özbəkistan
- Latviya
- Macarıstan

303. Hansı ölkə Ottava Konvensiyasını imzalamayıb?

- Belçika
- √ İngiltərə
- ABŞ
- Fransa
- İtalya

**304.** Hansı ölkədə lizinq sövdələşmələrini tənzimləyən xüsusi qanunlar mövcuddur ?

- Almaniya
- Yeni Zelandiya
- √ Fransa
- İngiltərə
- ABŞ

**305.** Hansı ölkədə lizinq sövdələşmələrini tənzimləyən xüsusi qanunvericilik mövcuddur ?

- Almaniya
- İtalya
- √ Avstriya
- Fransa
- ABŞ

**306.** Hansı ölkədə lizinq sövdələşmələrini tənzimləyən xüsusi qanunvericilik yoxdur ?

- İngiltərə
- Belçika
- İtalya
- Fransa
- √ ABŞ

**307.** Avropada lizinq xidmətləri bazarının 50 %-ni tutur :

- gəmiçilik lizinqi
- √ avtomobil lizinqi
- düzgün cavab yoxdur
- istehsal avadanlığı lizinqi
- təyyarələrin lizinqi

**308.** Qərbi Avropada lizinq biznesinin 80 %-ə qədəri hansı ölkələrin üzərinə düşür

- Böyük Britaniya , Almaniya , İtalya və Fransa
- √ bütün variantlar düzdür
- MDB ölkələri
- Macarıdan , Çexiya , Slovakiya və Polşa
- İsveç , İsveçrə , İspanya və Yunanıstan

**309.** Aşağıda sadalananlardan hansı beynəlxala lizinqin əsas növü hesab olunur ?

- birbaşa lizinq
- qayıdan lizinq
- operativ lizinq
- √ tranzit lizinq
- dolay lizinq

**310.** Tikintiyə qoyulan investisiyalar ərizəçi tərəfindən müstəqil şəkildə, öz hesabına həyata keçirilməlidir?

- √ Əgər binanın tikintisi layihənin bir hissədirsə
- İstehlakçı ilə əlaqə yaradırsa
- Praktikadan keçirilibsə
- Müştərinin zövqünə uyğundursa

- Reallaşbsa
- 311.** Yalnız kənd təsərrüfatı xammalının təkrar emalı, satılıb pula çevrilməsi və saxlanması üçün nəzərdə tutula bilər?
- √ Sifariş edilən avadanlıq
  - Nəzəri modellər
  - Məsləhət
  - Layihələndirmə
  - Texnika
- 312.** Müsabiqəyə hansı layihələr buraxılır?
- qeydiyyatdan keçmiş
  - lizinqin əsası olan
  - təsadüfən və ya müştərinin seçdiyi məqsədyönlü layihələr
  - aqrolizingin əsas tərkibi olan
  - √ səlis müəyyən edilmiş kommersiya məqsədli konkret investisiya təkliflərinin şəyata keçirilməsini təklif edən
- 313.** Fermerlərin, fermerlər arası kooperativlərin (müəssisələrin) və digər fermer birliklərinin mülkiyyəti olmalıdır:
- √ nizamnamə kapitalının 50%-dən azı
  - nizamnamə kapitalının 85%-dən azı
  - nizamnamə kapitalının 80%-dən azı
  - nizamnamə kapitalının 70%-dən azı
  - nizamnamə kapitalının 60%-dən azı
- 314.** Özəl kənd təsərrüfatı məhsulları istehsalçıları qeydiyyatdan keçə bilər:
- qanundan kənar
  - vergi məəcəlləsinə görə
  - konstitusiyaya uyğun olaraq
  - qanun qüvvəyə minmədən
  - √ ölkə qanunvericiliyinə müvafiq olaraq
- 315.** Müsabiqədə kənd təsərrüfatı məhsulunun bütün özəl istehsalçıları, fermer birlikləri və fermerlər arası kooperativlər (müəssisələr) onların hansısa assosiasiyada, partiyada və ya hərəkətdə üzvlüyündən asılı olmayaraq:
- Olanda olur.
  - Mümkün deyil
  - Qətiyyən ola bilməz
  - İştirak edə bilməz.
  - √ İştirak edə bilər
- 316.** Aşağıdakılar aiddir:  
-mümkün müştərilərlə reklam-tədris tədbirlərinin keçirilməsi;  
-seçim prosedurunun həyata keçirilməsi.
- √ Layihələrin icarədarlarının seçimi:
  - Əsas kefiyyətlərin seçimi
  - Lizingdə qərar qəbulu
  - Proqrama düzəliş
  - Əsas kəmiyyətlərin seçimi
- 317.** Müştərilərin – lizinq alanların siyahısının tərtibi:  
1) aqrar sektor təşkilatları və orqanları ilə əlaqələrin təsis edilməsi;  
2) müştərilərin seçilməsi prosedurunun işlənilib hazırlanması;  
3) müştərilərin siyahısının tərtibi
- √ hamısı
  - 3
  - 1,3

- 2
- 1

**318.** Aqrolizinqin praktiki olaraq, həyata keçirilməsi təqribən neçə növ işin aparılmasını nəzərdə tutur?

- 3
- 4
- √ 8
- 7
- 5

**319.** maşın istehsalçıları (tədarükçüləri), lizinq verənlər, istifadəçilər (icarədarlar – kənd təsərrüfatı əmtəə istehsalçıları), investorlar və maliyyə-kredit idarələri, topdansatış və pərakəndə ticarət təşkilatları, məsləhətçi, kənd təsərrüfatı məhsulunun təkrar emalı üzrə müəssisələr, servis, tədris və digər xidmətlər təqdim edən vasitəçilər iştirak edir:

- √ ümumi halda aqrolizinq sistemində
- normal prosesdə
- kənd təsərrüfatında
- texniki məsələlərdə
- aqrar sferada

**320.** Kənd əmtəə istehsalçıları üçün lizinq eyni zamanda 2 mühüm problemi həll edir:

- √ texnikanın əldə edilməsi və onun maliyyələşdirilməsi.
- adi və mürəkkəb
- kiçik və böyük
- sadə və mürəkkəb
- birbaşa və dolay

**321.** İstifadəçi tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsulu maşınlarının qarşılıqlı tədarükü yolu ilə ödənişi imkanı və tələbatı:

- Lizingə aid deyil.
- Dolaylı biznesdir.
- √ Aqrolizinqin inkişafında mühüm şərtidir.
- İnkişafa yaramır.
- Səmərə vermir.

**322.** Aqrolizinqin inkişafında mühüm şərt:

- rekultivasiya
- əkinçilik və maldarlıq
- √ lizinq üzrə göstərilən xidmətlərin natural formada, yəni, istifadəçi tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsulu maşınlarının qarşılıqlı tədarükü yolu ilə ödənişi imkanı və tələbatı
- kənd təsərrüfatının inkişafı
- suvarmanın genişləndirilməsi

**323.** Lizinq müqaviləsi neçə mərhələdən ibarətdir?

- 9
- √ 11
- 5
- düzgün cavab yoxdur
- 7

**324.** Neçə ölkə Avrolizinqin həqiqi üzvləridir?

- 3
- 500
- 150
- √ 25

**325.** Hansı mərhələ kommersiya ( beynəlxalq) razılaşmaların reallaşmasına daxil deyil ?

- √ müqavilənin bağlanması
- partnyorlarla işgüzar əlaqələrin qurulması
- malın göndərilməsi şərtləri və onun icrasına görə hesablaşma
- satıcı tərəfindən sifarişin yerinə yetirilməsi
- alıcının sifarişlərinin rəsmiləşdirilməsi

**326.** Beynəlxalq biznes üçün xarakterik olmayan risklər hansılardır ?

- valyuta kursunun dəyişməsi ilə əlaqədar risklər
- maliyyə riskləri
- inflyasiya ilə əlaqədar risklər
- √ kəskin təbii kataklizmlərlə əlaqədar risklər
- Valyuta razılaşmasıyla əlaqədar olan risklər

**327.** Aşağıda sadalananlardan hansı tranzit lizinin üstünlüklərinə aid deyil ?

- √ əmlakın xarab olması , Gözlənilmədən ləğvi , zərərlərin riski
- istehsal olunmuş məhsulların xarici satış bazarlarının genişləndirilməsi
- lizin verənlərin xarici partnyorlarının fəaliyyətində məhdudiyətlərin aradan qaldırılması
- valyuta mübadiləsi risklərinin azaldılması
- ölkənin yerli maliyyə mənbələrinə çıxış imkanı

**328.** Likvidlilik dərəcəsinə görə çətin reallaşan aktivlərə nə aid deyil ?

- daşınmaz əmlak
- nəqliyyat vasitələri
- √ depozitlər
- düzgün cavab yoxdur
- avadanlıq

**329.** Likvidlilik dərəcəsinə görə müəssisənin gec – reallaşan aktivlərinə hansı aid deyil ?

- düzgün cavab yoxdur
- √ pul vəsaitləri
- xammal və materiallar
- yarımfabrikat
- hazır məhsul

**330.** Müəssisənin çətin reallaşan aktivlərini göstərin:

- pul vəsaitləri və qısamüddətli qiymətli kağızlar
- √ nəqliyyat vasitələri və daşınmaz əmlak
- hazır məhsul və xammal,material
- debitor borcları və depozitlər
- bütün variantlar düzgündür

**331.** Müəssisənin daha likvid aktivlərinə aiddir :

- hazır məhsul
- yarımfabrikat
- düzgün cavab yoxdur
- √ qısamüddətli qiymətli kağızlar
- xammal və materiallar

**332.** Müəssisənin likvidlilik səviyyəsinə görə fasiləsiz aktivlərinə hansı aiddir

- çətin – reallaşan
- düzgün cavab yoxdur
- daha likvid
- ✓ çətinreallaşan
- gec reallaşan

**333.** Müəssisənin çətin reallaşan aktivlərini göstərin:

- pul vəsaitləri və qısamüddətli qiymətli kağızlar
- bütün variantlar doğrudur
- ✓ nəqliyyat vasitələri və daşınmaz əmlak
- hazır məhsul və xammal , material
- debitor borcları və depozitlər

**334.** Müəssisənin daha likvid aktivlərinə aiddir :

- hazır məhsul
- düzgün cavab yoxdur
- ✓ qısamüddətli qiymətli kağızlar
- xammal və materiallar
- natamam istehsal

**335.** icarədar tərəfindən sonradan əldə etmək hüququna malik olmadan maşın , avadanlıq , nəqliyyat vasitələri , məişət texnikası və inventarın qısamüddətli icarə forması necə adlanır ?

- faktoring
- listing
- ✓ rentinq
- forfeyting
- françayzing

**336.** Lizing əməliyyatlarının harada həyata keçirildiyi tikinti bazarı sektorundan asılı olaraq ayrılır :

- xalis və qarışıq lizing
- düzgün cavab yoxdur
- ✓ daxili və xarici lizing
- tam və natamam ödənişlə lizing
- fiktiv və əsl lizing

**337.** Tikintidə lizingverəndir :

- ixtisaslaşdırılmış lizing şirkəti
- istənilən firma və ya müəssisə
- mexanizmin idarə olunması
- ✓ bütün variantlar düzgündür
- maliyyə lizingi şirkəti

**338.** Tikintidə nə daşınan lizing obyektidir ?

- nəqliyyat vasitələri
- ✓ bütün variantlar düzgündür
- xəlitəhazırlayan maşınlar
- mobil zavodla
- tikinti texnikası

**339.** Keçmişdə nə lizing obyektidir ?

- kənd təsərrüfatı texnikası
- incəsənət avadanlığı
- ✓ bütün variantlar düzgündür

- atlar
- hərbi texnika

340. Keçmişdə nə lizinq obyektı deyildi ?

- kənd təsərrüfatı texnikası
- düzgün cavab yoxdur
- √ geyim predmetləri
- hərbi texnika
- incəsənət avadanlığı

341. Avtomobil lizinqı biznesinin banisi kimdi ?

- Henri Ford
- düzgün cavab yoxdur
- Henri Şonfeld
- Mak – Donnel Duqlas
- √ Zolli Frank

342. Lizinq aktivlərinə amortizasiya pul çıxmaları normaları artıqca lizinqin səmərəliliyi də:

- √ artır
- kiçilir
- azalır
- düzgün cavab yoxdur
- məhdudlaşır

343. Lizinqin iqtisadi səmərəsi kredit maliyyələşdirmənin faiz qoyuluşunun artması ilə:

- √ artır
- azalır
- düzgün cavab yoxdur
- məhdudlaşır
- kiçilir

344. Lizinq istehsalatın yüksək rentabelliğini təmin edən təşkilati-iqtisadi şəraitdə :

- məsrəflidir
- düzgün cavab yoxdur
- ziyanlıdır
- səmərəsizdir
- √ səmərəlidir

345. Vergi qoyuluşu artdıqca lizinqin səmərəsi:

- düzgün cavab yoxdur
- məhdudlaşır
- √ artır
- azalır
- kiçilir

346. Müəssisələrə qoyulan investisiyalardan gəlirliliyin minimal qiyməti istənilən halda kapitalın bazar qiymətindən aşağı:

- √ olmamalıdır
- düzgün cavab yoxdur
- mümkündür
- qismən olar
- ola bilər

347. Sərbəst tədavül vasitələrinin kəskin çatışmamazlığı və ya yoxluğu şəraitində istehsalın əsas fondların əldə edilməsinin maliyyələşdirilməsi yolu ilə inkişafı neç üsulla mümkündür.
- 8
  - ✓ 4
  - 9
  - 6
  - 7
348. Lizinq alanın iqtisadi durumundan asılı olaraq, ödənişin üsulu üzrə lizinq ödəmələrinin növbəti növləri tətbiq edilir:
- ✓ proqressiv
  - Bütün cavablar doğrudur
  - mövsümi
  - reqressiv
349. Köçürmə metodundan asılı olaraq, lizinq ödəmələrinin növləri
- saziş üzrə mütləq məbləğdə pul, natural və qarışıq formalarda təsis edilən fiksə edilmiş normalar;
  - ümumi və ya onları dəqiq adlandırmadıqları kimi minimal ödəmələr – bu, bütün lizinq dövrü ərzindəki lizinq ödəmələri üstəgəl saziş müddəti bitdikdən sonra icarəyə götürülmüş əmlakın alqısına görə ödənişin bütün cəmidir;
  - lizinqə verilmiş obyektin dəyərindən faizlə ödəmə – pul köçürmənin daha geniş yayılmış metodu.
  - ✓ Bütün cavablar doğrudur
  - paylı ödəmələr əvvəlcədən fiksə edilmiş məbləğlə deyil, icarəyə götürülmüş əmlakda istehsal edilmiş satılan məhsulun həcmindən müəyyən payda, lizinq alanın gəlirdə və ya daxili gəlirdə iştirakı yolu və s. yolu ilə müəyyənləşdirilir;
350. Praktikada lizinq ödəmələrinin əsas forması:
- natural və ya kompensasiyalı
  - qarışıq ödəmələr
  - doğru cavab yoxdur
  - ✓ bütün cavablar doğrudur
  - pulla
351. Nəzəri olaraq, lizinq ödəmələrinin səviyyəsini nəzəri cəhətdən fərqləndirmək lazımdır.
- ✓ yuxarı və aşağı
  - pis və orta
  - sol və pis
  - düzgün cavab yoxdur
  - yaxşı və əla
352. Nöqtələrin yerinə uyğun gələn cavabı qeyd edin. Lizinq müqaviləsinin qüvvədə olduğu zaman ərzində plan göstəricilərindən mühüm yayınmalar mümkündür ki, bu da lizinq verənin maliyyə durumunun mühüm şəkildə .....
- ✓ pisləşməsinə gətirib çıxara bilər
  - gəlirinin artmasına
  - yüksəlişə
  - Doğru cavab yoxdur
  - yaxşılaşmasına
353. Nöqtələrin yerinə uyğun gələn cavabı qeyd edin. Lizinq obyektinin istismara verildiyi ana qədər məsrəflərin bir hissəsi artıq dəqiq məlumdur və lizinq əmlakının dəyərində .....
- ✓ nəzərə alınmışdır
  - nəzərə alınmamalıdır
  - alına bilməz
  - Doğru cavab yoxdur
  - nəzərə alınmır



354. Ümumi lizinq ödəmələri zamanı əmlakın istifadəçisi onların bütün iqtisadi elementlərini ödəyir:

- ✓ Lizinq verənə
- Maliyyə Nazirliyinə
- İqtisadi İnkişaf Nazirliyinə
- Doğru cavab yoxdur
- Vergilər nazirliyinə

355. Enerji təchizatı müqaviləsinin mühüm şərtlərinə aiddir

- düzgün cavab yoxdur
- müqavilə predmeti , enerjinin miqdarı , keyfiyyəti , onun istehlak rejimi haqqında şərtlər
- müqavilə predmeti , enerjinin miqdarı , həmçinin istismar olunan enerji şəbəkəsinin , alət və avadanlıqların təhlükəsizliyi və lazımi texniki vəziyyətinin təmin edilməsi haqqında tərəflərin məsuliyyəti şərtləri
- yalnız predmet və qiymət haqqında şərtlər
- ✓ müqavilə predmeti , enerjinin miqdarı , keyfiyyəti , onun istehlak rejimi , həmçinin istismar olunan enerji şəbəkəsinin , alət və avadanlıqların təhlükəsizliyi və lazımi texniki vəziyyətinin təmin edilməsi haqqında tərəflərin məsuliyyəti şərtləri

356. Məişət podratı müqaviləsində a işin qiyməti müəyyən olunur

- podratçı tərəfindən
- yerli özünü idarəetmə orqanları tərəfindən
- müvafiq dövlət orqanları tərəfindən təsdiqlənmiş müvafiq tariflərlə
- düzgün cavab yoxdur
- ✓ tərəflərin razılığı ilə və müvafiq dövlət orqanları tərəfindən müəyyən olunan və tənzimlənən qiymətlərdən yüksək ola bilməz

357. Aval həyata keçirir

- veksəl ödənişlərini
- ✓ veksəl zamanətini
- vekselin ödənilməsindən yazılı etiraz
- düzgün cavab yoxdur
- veksəl ödənilmədikdə etirazı

358. Bina və tikililərin 1 ilə kimi icarəyə verilməsi müqaviləsi hansı formada bağlanır

- notariat
- sonrakı dövlət qeydiyyatı ilə yazılı
- müqavilə tərəfləri tərəfindən razılaşdırılmış
- düzgün cavab yoxdur
- ✓ yazılı

359. Nizamnamə üzrə yükün daşınması müqaviləsi ... müqaviləsidir

- real , kompensassiya
- ✓ konsensual , kompensassiya
- ictimai , kompensassiya
- düzgün cavab yoxdur
- təşkilatı , kompensassiya

360. Müəssisənin likvidlilik səviyyəsinə görə cəlb edilmiş aktivlərinə hansı aiddir ?

- daha likvid
- gec reallaşan
- ✓ çətin reallaşan
- bütün variantlar doğrudur
- tez reallaşan

361. Likvidlilik səviyyəsinə görə hansı aktiv növləri vardır ?

- daha likvid
- gec reallaşan
- çətin reallaşan
- ✓ bütün variantlar doğrudur
- tez reallaşan

**362.** Özünümaliyyələşdirmə əmsalı olmalıdır

- 0,1 – dən az
- 1-ə bərabər
- 100 – dən çox
- düzgün cavab yoxdur
- ✓ 0,5 – dən çox

**363.** müəssisənin maliyyə vəziyyəti dayanıqlılığını xarakterizə edən göstəricini göstərin, nə qədər aşağıdırsa , dayanıqlılıq o qədər yüksəkdir:

- uzunmüddətlik əmsalı
- ✓ müqavimət göstəricisi
- müəssisənin ödənişqabiliyyətliliyi
- düzgün cavab yoxdu
- özünümaliyyələşdirmə əmsalı

**364.** tez reallaşan dövriyyə aktivlərinə aiddir :

- qiymətli kağızlar
- debitor borcları
- asan reallaşana əmtəə- material qiymətliləri
- ✓ bütün variantlar doğrudur
- qısamüddətli maliyyə qoyuluşları

**365.** hansı göstərici investisiyanın gəlirliliyini müəyyən edir ?

- istifadə olunmayan aktivlərin mənfəətliliyi
- əsas fondların rentabelliği
- məhsul satışından mənfəət
- ✓ bütün variantlar doğrudur
- cari aktivlərin mənfəətliliyi

**366.** əgər maşın avadanlıq və nəqliyyat vasitələrinin icarəsi 3-5 il, ortamüddətli xarakter daşıyarsa , onda o

- reyting
- listing
- franşayzing
- məişət icarəsi
- ✓ xayring

**367.** İcarə ilə lizinq arasında fərq nədən ibarətdir

- lizinq sövdələşməsi subyektlərinin tərkibindən ibarətdir
- müqavilə müddətindən ibarətdir
- icarədən fərqli olaraq lizinq müddəti bitdikdən sonra icarə obyektləri istifadəçinin mülkiyyətinə keçə bilər
- ✓ bütün variantlar doğrudur
- icarə obyektlərinin xarakterindən ibarətdir

**368.** Girov kağızında qeyd edilməlidir :

- borclu girov verən deyilsə əsas öhdəliklərə üzrə borclunun adı
- ✓ bütün variantlar düzgündür
- həmin girov kağızı üzrə ipoteka ilə təmin olunmuş məbləğin ödənilmə müddətlərinin göstərilməsi
- həmin kağız üzrə ipoteka qoyulmuş əmlakın qiymətləndirilməsi

- həmin girov kağızı üzrə ipoteka ilə təmin olunmuş əsas öhdəliyin məbləğinin göstərilməsi

**369.** Girov kağızının tərkibinə daxil olmalıdır :

- sənədin adına daxil olan “girov” sözü
- ✓ bütün variantlar düzdür
- kredit müqaviləsinin adı
- girovu saxlayanın adı və yaşayış yerinin göstərilməsi
- girov verənin adı və yaşayış yerinin göstərilməsi

**370.** Nələrin ipoteka yolu ilə alınmasına yol verilmir

- dövriyyədən götürülmüş əmlak
- yeraltı sərvətlər və xüsusi qorunan təbiət sahələri
- ✓ bütün variantlar doğrudur
- cərimə tətbiq etmək mümkün olmayan əmlak
- dövlət əraziləri

**371.** Nə ipoteka predmetidir ?

- yeganə əmlak kompleksi kimi müəssisələr
- ✓ bütün variantlar düzgündür
- yaşayış binaları , mənzillər
- hava və dəniz gəmiləri
- bağ sahələri , mehmanxanalar , bağlar

**372.** İpoteka təmin edir:

- girov saxlayana ödəniş üzrə tələbləri
- ✓ bütün variantlar düzdür
- girov saxlayanın ümumi məbləğə əlavə tələbi üzrə borclunun öhdəlikləri
- vergilərin ödənməsi üzrə girov saxlayanın əlavə xərcləri
- müqavilə üzrə öhdəliklər

**373.** İpoteka müqaviləsinə görə öhdəlikləri göstərin:

- ✓ bütün variantlar düzgündür
- lizinq
- icarə
- istiqraz
- kredit

**374.** Girovun tətbiqi təcrübi olaraq hansı prinsiplərə əsaslanır ?

- girovun aşkarlığı
- düzgün cavab yoxdur
- şəxslərə deyil əşyalara etibar
- konkretlik
- ✓ bütün variantlar düzdür

**375.** Hansı zəmanətin xüsusiyyəti deyil ?

- zəmanət əsas öhdəliyə əlavədir
- ✓ zəmanət istənilən müddətə verilir
- zəmanət geri götürülə bilər
- zəmanət kauzal öhdəlikdir
- kreditörün hüquqlarının ötürülməsinə məhdudiyət yoxdur

**376.** Hansı zəmanətin xüsusiyyəti deyil

- zəmanətin verilməsinə görə haqq ödənilir
- ✓ zəmanət geri götürülə bilər
- zəmanət qiymətli kağızdır
- zəmanət mücərrəd öhdəlikdir
- zəmanət istənilən müddətə verilə bilər

**377.** Zəmanət xüsusiyyətlərini göstərin

- zəmanət əsas öhdəliyə əlavədir
- ✓ bütün variantlar düzgündür
- zəmanət kauzal öhdəlikdir
- kreditörün hüquqlarının ötürülməsi üzrə məhdudiyət yoxdur
- zəmanət geri götürülə bilər

**378.** Zəmanətin xüsusiyyətlərini göstərin

- zəmanət istənilən şəxs ola bilər
- ✓ bütün variantlar düzgündür
- zəmanət ödənişli və ödənişsiz ola bilər
- öhdəlik obyektə istənilən qiymətli əmlakdır
- müqavilə kreditör və zəmanət arasında bağlanır

**379.** Zəmanətin xüsusiyyətlərini göstərin

- zəmanətin verilməsinə görə haqq ödənilir
- ✓ bütün variantlar doğrudur
- zəmanət qiymətli kağızdır
- zəmanət mücərrəd öhdəlikdir
- zəmanət istənilən müddətə verilir

**380.** əgər bank tədiyyəçinin hesabında yerləşən vəsaitlərin müəyyən olunmuş məbləğini tədiyyəçi tərəfindən göstərilmiş digər şəxsin bu və ya digər bankda yerləşən hesabına müəyyən edilmiş müddətdə köçürülməsi tapşırığı ilə vəzifələndirilirsə, belə fəaliyyət adlandırılır :

- çek
- düzgün cavab yoxdur
- akkreditiv üzrə
- ✓ tədiyyə tapşırığı
- inkasso üzrə

**381.** Aşağıda sadalananlardan hansı lizinqlənə bilər ?

- qeyri – kommersiya təşkilatları
- əhali
- istənilən mülkiyyət formasında istehsal müəssisələri
- ✓ bütün variantlar doğrudur
- ticarət müəssisələri

**382.** Aşağıda sadalananlardan hansı lizinqləndirilməlidir ?

- sığorta şirkətləri
- ✓ bütün variantlar doğrudur
- müstəqil brokerlər
- trust şirkətləri
- pensiya fondları

**383.** Beynəlxalq lizinqləndirilmə zamanı vəzifələrin icrasının zəmanətlər dəstinin tərkibinə daxildir :

- lizinqləndirilmənin istehsal etdiyi məhsulların ixracı üzrə xarici alıcılarla ləğv edilməz müqavilələrin bağlanması
- lizinqləndirilmənin buraxdığı məhsulun tədarükü üzrə lizinqləndirilmə alanın - əmtəə istehsalçısının öz ödəniş tələblərinin bir hissəsini güzəştə getməsi

- √ bütün variantlar doğrudur
  - lizinqalan tərəfindən lizinq ödənişlərinin müəyyən edilmiş müddətdə ödənilməsini banka həvalə etmək
  - lizinqalan tərəfindən istehsal olunmuş məhsullar üzrə ödənişlərin alıcılar tərəfindən müvafiq xarici bankın hesabına keçirilməsi
- 384.** Lizinq münasibəti iştirakçısı rəlləşdirilən sövdələşmələr üzrə vəzifələrin icrasına zəmanəti hansı yolla təmin edə bilər ?
- dəbbə pulu,cərimə
  - √ bütün variantlar doğrudur
  - girov və beh
  - bank zəmanəti
  - zəminlik
- 385.** Girov kağızına nə daxil olmalıdır?
- girov verənin və girov saxlıyanın imzaları
  - √ bütün variantlar düzgündür
  - həmin ipoteka kağızı üzrə ipoteka qoyulmuş əmlakın qiymətləndirilməsi
  - ipoteka predmeti olan əmlakda başqa girovların olub olmamasının göstərilməsi
  - ipotekanı qeydə alan orqanın adı , onun qeydiyyatdan keçmə vaxt və yeri göstərilməklə
- 386.** Beynəlxalq lizinqin vəzifələrinin zəmanətli təminatı vasitələri dəstinə aiddir:
- layihənin məbləğinin 10% - i həcmində qayıdan pul girovunun yaradılması
  - zəmanət halı yarandıqda valyuta hasilatının bir hissəsini güzəştə getmək və lizinqalanın hesabından razılıq almadan vəsaitlərin silinməsi
  - lizinq obyektinə mülkiyyət hüququ
  - √ bütün variantlar doğrudur
  - lizinqə əldə edilmiş obyektin nəqlinin sığortalanması
- 387.** Prinsipalın ödəniş haqqında yazılı tələb verməsi üzrə bankın digər bir şəxsin xahişi ilə kreditor – prinsipala pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik verməsi zamanı vəzifələrin icrasına təminatın verilməsi üsulu necə adlanır
- dəbbə pulu,cərimə
  - √ bank zəmanəti
  - girov və beh
  - bütün variantlar doğrudur
  - zəminlik
- 388.** Beynəlxalq lizinq üzrə partnyorların qarşılıqlı əlaqələri hansı konvensiya ilə tənzimlənir ?
- Tokio konvensiyası
  - √ Ottavo konvensiyası
  - Vaşinqton konvensiyası
  - düzgün cavab yoxdur
  - Rusiya konvensiyası
- 389.** Beynəlxalq lizinq üzrə partnyorların qarşılıqlı əlaqəsini tənzimləyən Ottavo konvensiyası nə vaxt qəbul olunub ?
- 1888 – ci ildə
  - 2018 – ci ildə
  - √ 1998 – ci ildə
  - düzgün cavab yoxdur
  - 2008 – ci ildə
- 390.** İstehsal üçün lizinq nədir ?
- istehsal obyektlərinin artırılması vasitəsi
  - müəssisənin istehsal potensialının yenilənməsi aləti
  - istehsal vasitələrinə investisiyaların effektivliyin artırılması mexanizmi
  - √ bütün variantlar doğrudur
  - Elmi – texniki proseslərin sürətləndirilməsi aləti

391. Lizinqverənlərin tiplərini göstərin:
- müstəqil lizinq şirkətləri
  - avadanlıq istehsalçısı –firmaların lizinq üzrə filialları
  - investisiyalaşdırmaq üçün kifayət qədər maliyyə resrslarına sahib olan lizinqverənlər
  - ✓ bütün variantlar doğrudur
  - banklar və bankla əlaqədar olan firmalar
392. əgər podratçı işi onun müqavilə ilə müəyyən edilmiş müddətdə bitməyəcəyi aydın məlum olan şəkildə yerinə yetirirsə , sifarişçi podratçıdan tələb etmək hüququna malikdir:
- işin icrasını sürətləndirmək
  - cərimənin ödənilməsi
  - zərərlərin ödənilməsi və qabaqcadan həyata keçirilmiş ödənişin qaytarılmasını
  - düzgün cavab yoxdur
  - ✓ zərərlərin əvəzinin ödənilməsi və müavilənin icrasından imtina etməyə
393. Podratçı aşağıdakı hallarda podrat müqaviləsi ilə müəyyən edilmiş qiymətin artırılmasını, sifarişçinin bu tələbi həyata keçirməkdən imtina etdiyi halda isə müqaviləni ləğv etmək tələb etmək hüququna
- müqavilənin bağlanması anında podratçının idarəsi xaricində iqtisadi və digər faktorlar mövcud idisə
  - düzgün cavab yoxdur
  - ✓ əgər şərtlər o qədər dəyişib ki , tərəflər bunu əvvəlcədən görə bilsəydilər müqaviləni bəlkə də bağlanmazdı
  - əgər belə müqavilənin bağlanması podratçı üçün ağır olursa
  - bu test tapşırığının digər maddələrində göstərilənlər
394. əgər qanun və ya podrat müqaviləsində göstərilməyibsə podratçı hansı müddətin pozulmasına görə məsuliyyət daşıyır
- son
  - aralıq və son
  - ✓ başlanğıc , son və aralıq
  - düzgün cavab yoxdur
  - başlanğıc
395. əgər podratçının ölkəsində podrat müqaviləsinin öhdəliyi predmetinin bölünməzliyi üzrə iki və ya daha çox şəxs çıxış edərsə onlar tanınırlar
- subsidiya borclusu və subsidiya kreditor kimi
  - payçı borclu və payçı kreditor kimi
  - istənilən borclu və kreditor kimi
  - düzgün cavab yoxdur
  - ✓ həmrəy borclu və həmrəy kreditor kimi
396. əgər alqı –satqı müqaviləsi satıcının əmtəəni alıcıya çatdırılması ilə əlaqədar öhdəliyini yerinə yetirmə müddəti müəyyən etməyə imkan vermirsə , o zaman satıcı bunu təqdim edilən gündən hansı müddət ərzində icra etməlidir
- 30 gün
  - 10 gün
  - ✓ 7 gün
  - düzgün cavab yoxdur
  - 15 gün
397. Bank hesabı müqaviləsi :
- ✓ konsensual , ikitərəfli öhdəlik , pulsuzdur
  - konsensual , birtərəfli , pulsuzdur
  - real , pulsuzdur
  - düzgün cavab yoxdur
  - əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa real , ikitərəfli öhdəlik , pulsuzdur

398. Faktoring müqaviləsində müqavilənin bağlanması zamanı borclunun razılığı :
- vacibdir , belə ki bu onun maraqlarına toxunur
  - vacibdir , əgər borclu vətəndaşdırsa
  - ✓ tələb olunmur
  - düzgün cavab yoxdur
  - vacibdir , əgər razılığın alınması müqavilədə onların arasında və ilk kreditor tərəfindən nəzərdə tutulubsa
399. Faktoring müqaviləsinə görə maliyyə agentinə ola bilər :
- müvafiq lisenziyası varsa sahibkarlar , bank və kredit təşkilatları
  - müvafiq lisenziyası olan banklar , kredit təşkilatları və kommertiya təşkilatları
  - ✓ yalnız kommertiya təşkilatları
  - Düzgün cavab yoxdur
  - müvafiq lisenziyası olan fərdi sahibkarlar , kommertiya təşkilatları
400. Müəssisənin icarədarı icarəyə götürülmüş əmlakın yaxşılaşdırılmasına ayrılmayan məbləğin əvəzini tələb etmək hüququna malikdir :
- ✓ icarəyə verənin belə yaxşılaşdırmalar üzrə icazənin alınmasından asılı olmayaraq
  - yalnız əgər bu şərtlər əvvəlcədən müəssisənin icarəsi müqaviləsində nəzərdə tutulmuşsa
  - yalnız əgər icarəyə verən dövlət və ya bələdiyyə müəssisəsidirsə
  - düzgün cavab yoxdur
  - icarəyə verənin buna razılığı ilə
401. Hansı hallarda bank zəmanəti öz fəaliyyətini dayandırır ?
- onun verildiyi məbləğin benefisiarına ödənməsi
  - benefisiarın öz zəmanət hüquqlarından imtina etməsi və onun zəmanətçiyə qaytarması
  - benefisiarın zəmanətçiyə onu öhdəliklərindən azad etməsi haqqında yazılı bildirişi verməsi
  - ✓ bütün variantlar doğrudur
  - onun verildiyi müddətin bitməsi
402. Zaminin hüququ vardır :
- etirazını irəli sürmək
  - borcludan onun məsuliyyətləri ilə əlaqədar yaranmış zərərlərin əvəzinin ödənməsini tələb etmək
  - heç bir hüququ yoxdur
  - ✓ bütün variantlar düzdür
  - borcludan kreditora ödənməmiş məbləğə faiz tələb etmək
403. Zaminliyə xitam verilir
- onların təmin etdiyi öhdəliklərin bitməsi ilə
  - zaminlik vəzifəsi ilə təmin edilmiş borcun başqa bir şəxsə keçməsi ilə , əgər zamin yeni borcluya görə məsuliyyət daşımağa razılıq verməyibsə
  - əgər kreditor borclu tərəfindən təklif edilmiş lazımı icraları qəbul etməkdən imtina etmişsə
  - ✓ bütün variantlar doğrudur
  - zaminin razılığı olmadan onun üçün arzu olunmayan nəticələrə səbəb ola biləcək öhdəliklərin dəyişdirilməsi halında
404. Hansı hallarda zaminliyə xitam verilir ?
- müqavilədə göstərilmiş zaminlik müddəti bitdikdə
  - əgər əsas öhdəliyin icrası müddəti müəyyən oluna bilmirsə
  - əgər kreditor borclu tərəfindən təklif edilmiş lazımı icranı qəbul etməkdən imtina edərsə
  - ✓ bütün variantlar düzgündür
  - əgər belə müddət təyin edilməyibsə, belə halda əgər kreditor öhdəliyin başlanması gündən 1 il ərzində zaminə iddia təqdim etmərsə
405. Müqavilənin bağlanması və onun icrasının təmin edilməsi , razılığa gəlmiş tərəflərinin birinə onunla müqavilə ilə razılaşdırılmış digər bir şəxsin hesabına müqavilə üzrə ödənişlərin verilməsi sübutu ilə öhdəliklərin icrası üsulu hansıdır

- dəbbə pulu , cərimə
- √ beh
- girov
- zəminlik
- bank zəmanəti

**406.** Müqavilənin bağlanması və onun icrasının təmin edilməsi , razılığa gəlmiş tərəflərinin birinə onunla müqavilə ilə razılaşdırılmış digər bir şəxsin hesabına müqavilə üzrə ödənişlərin verilməsi sübutu ilə öhdəliklərin icrası üsulu hansıdır

- girov
- dəbbə pulu , cərimə
- bank zəmanəti
- zəminlik
- √ düzgün cavab yoxdur

**407.** Zəmanətin xüsusiyyətləri :

- zəmanətçi bank və ya başqa kredit təşkilatıdır
- öhdəlik predmeti – pul məbləğidir
- zəmanətin verilməsinə görə haqq ödənilir
- √ bütün variantlar doğrudur
- müqavilə zəmanətçi və prinsipal arasında bağlanır

**408.** Zəmanətin xüsusiyyətlərini göstərin:

- zəmanət müstəqil öhdəlikdir və əsas öhdəliyin fəaliyyətindən asılı deyil
- kreditor – benefisiarın hüququ göndərməyə aid deyil
- √ zəmanətçinin reşression tələblər hüququ müqavilənin şərtlərindən asılıdır
- bütün variantlar düzgündür
- zəmanət istənilən müddətdə verilir

**409.** Müqavilənin bağlanmasına sübut kimi behlə təsdiqlənən pul məbləğinin razılığa gəlmiş bir tərəfin onunla müqavilə ilə əlaqədar olan başqa tərəfin hesabına köçürülməsi üsulu , öhdəliklərin icrasının hansı üsuludur

- √ beh
- zəminlik
- girov
- bütün variantlar düzdür
- bank zəmanəti

**410.** Behin funksiyasını göstərin

- ödənişlilik
- √ bütün variantlar düzgündür
- təmin edici
- kompensasiya olunan
- təsdiq edilən

**411.** Avansın funksiyalarını göstərin:

- √ ödənişlilik
- kompensasiya olunan
- düzgün cavab yoxdur
- bütün variantla düzgündür
- təsdiq edilən

**412.** Ssudanın alınması üçün daşınmaz əmlakın girovu necə adlanır ?:

- beh
- bank zəmanəti



- zaminlik
- bütün variantlar düzgündür
- ✓ ipoteka

**413.** Hansı girova yol verilmir :

- meşə fondu iştirakçılara
- su obyektləri
- müdafiə kompleksi müəssisələrinə
- ✓ bütün variantlar düzgündür
- yeraltı sərvətlər

**414.** rabitə xəttləri, elektrik enerjisinin ötürülməsi , boru kəmərinin keçilməsi , çəkilməsi və istismarı və daşınmaz əmlakın mülkiyyətçisinin digər ehtiyacları üçün başqasının daşınmaz əmlak obyektindən məhdud istifadə hüququ olmadan öz obyektindən istifadə etmək mümkün deyilsə bu

- ✓ servitut
- aniyyət
- zaminlik
- beh
- ipoteka

**415.** Hansı hallarda girova xitam verilir ?

- girovla təmin edilən öhdəliklər icra edildikdə
- girov saxlayanın öz öhdəliklərini kobud şəkildə pozduqda girov verənin tələbi ilə
- girov qoyulmuş əşyanın ləğvi zamanı
- ✓ bütün variantlar düzgündür
- girova qoyulmuş əmlakın ictimai ticarətlə satışı mümkün olmadıqda

**416.** ssudanın ödəmə şərtləri

- standart ssuda
- qayıdan annuitetlə
- girov hesabı ilə
- ✓ bütün variantlar düzgündür
- artan ödənişli ssuda

**417.** Ssudanın ödənilmə şərtləri

- ödənişin dəyişən məbləği ilə
- faiz qoyuluşuna dövrü baxılmaqla
- azalan dərəcələr ilə
- ✓ bütün variantlar düzdür
- əmlakın dəyərinin bölünməklə artması ilə

**418.** müstəqil girov obyektləri ola bilər

- kənd təsərrüfatı təyinatlı ərazilər
- yaşayış məntəqələrinin bina tikilməmiş əraziləri
- düzgün cavab yoxdur
- ✓ bütün variantlar düzdür
- xüsusi mülkiyyətdə yerləşən özəlləşdirilmiş su obyektləri

**419.** Girov kağızın tərtibinə yol verilmir ,əgər ipotekanın predmeti

- ✓ bütün variantlar düzgündür
- meşələrdisə
- kənd təsərrüfatı təyinatlı torpaqlardisə
- ipoteka haqqında müqavilədə borcun məbləği müəyyən edilməyibsə və müəyyən edilməsi şərtləri göstərilməyibsə

- əmlak kompleksini kimi müəssisələrdə

420. İpoteka müqaviləsi üzrə girovu verənin hüququ var :

- girov qoyulmuş əmlakdan onun təyinatı üzrə istifadə etmək
- girovu saxlayanın hüququ olmayan ipoteka obyektindən gəlir və səmərəni hasil etmək
- öhdəliyi sürətlə icra etməklə ipoteka predmetinə ödənişləri dayandırmaq
- ✓ bütün variantlar düzgündür
- ipoteka ilə təmin olunmuş öhdəlikləri yerinə yetirməklə girova son qoymaq

421. İpoteka müqaviləsi üzrə girov verən hüquqa malikdir :

- girovu saxlayanın icazəsi olmadan girov obyektini müvəqqəti istifadəyə , icarəyə vermək və öhdəliyin icrası müddətindən çox olmayan müddətə servitut əldə etmək
- girov saxlayanın icazəsi ilə girova qoyulmuş əmlakı müsadirə etmək
- girova qoyulmuş əmlakın növbəti girovlarını həyata keçirmək
- ✓ bütün variantlar düzgündür
- ipoteka predmetini vəsiyyət etmək

422. Girovu verən ipoteka müqaviləsinə əsas hüquq var

- onun sahibi kimi qalmaqla girova sahib olmaq , istifadə etmək və sərəncam vermək
- üçüncü şəxs qeyri – qanuni sahibliyindən əmlakı tələb etmək
- obyektin realizasiyasından əldə olunmuş məbləğin bir hissəsilə borcu ödədikdən sonra qalan məbləği tələb etmək
- ✓ bütün variantlar düzgündür
- girovu saxlayandan öhdəliyin tam və ya qismən icrasını təsdiq edən sənədləri tələb etmək

423. İpoteka müqaviləsi üzrə girov verənin vəzifələri:

- üçüncü şəxslərin ipoteka predmetinə olan bütün hüquqları haqqında girov saxlayanı yazılı xəbərdar etmək
- ipoteka predmetinin istifadə zamanı normal istismarına baxmayaraq onun dəyərinin pisləşməsi və azalmasına imkan verməmək
- girova qoyulmuş əmlakı yaxşı vəziyyətdə saxlamaq və onun saxlanması xərclərini çəkmək
- ✓ bütün variantlar düzgündür
- girova qoyulmuş əmlakın gözlənilmədən zədələnməsi və ya ləğvinə görə risk daşımaq

424. Girov verən ipoteka müqaviləsinə əsasən borcludur

- normalaşdırılmış müddətdə ipoteka obyektinə cari və əsaslı təmiri həyata keçirmək
- üçüncü şəxslərin qəsdindən girov qoyulmuş əmlakı qorumaq üçün mühüm ölçü götürmək
- ipoteka predmetinin zədə riski və ya xarab olma təhlükəsi yaranan kimi girov saxlayan bu haqda məlumatlandırmaq
- ✓ bütün variantlar düzgündür
- girova qoyulmuş əmlakı zərər riskindən və xarab olmadan öz hesabına tam dəyərində sığortalamaq

425. İpoteka müqaviləsinə əsasən girovu saxlayanın hüququ var

- əsas sifarişdə sığorta ödənişi və ya girova qoyulmuş əmlak hesabına öz tələblərini tam həcmdə yerinə yetirmək
- üçüncü şəxs özünün ipoteka ilə təmin edilmiş tələblərini güzəştə getmək
- ipoteka obyektinə istənilən şəxsin qəsdini bitirməyi tələb etmək
- ✓ bütün variantlar düzgündür
- ipoteka əmlakının saxlanması haqqında mülkiyyətçidən ölçü qəbul etməyi tələb etmək

426. İpoteka müqaviləsi üzrə girovu saxlayanın hüquqları :

- ipoteka ilə təmin edilən öhdəliklərin vaxtından əvvəl icrasını tələb etmək və girov verənin müsadirə edilmiş əmlakına haqq sərf etmək
- ipoteka predmetinin saxlanması üzrə mülkiyyətçidən ölçü götürməyi tələb etmək
- daşınmaz əmlakın ölçü , vəziyyət və saxlanma şərtlərinin sənədlər və faktiki varlığının yoxlanması
- ✓ bütün variantlar düzgündür
- girov predmetinin dəyişilməsinə razılıq vermək

427. torpaq sahələrinin girovu haqqında müqavilənin ayrılmaz hissəsi kimi əlavə edilir

- kredit müqaviləsi
- torpaq sahəsinin planı və onun sərhədlərinin çertyoju
- torpaq sahəsinin bazar dəyəri haqqında qiymət təyin edənin bağlanması
- ✓ bütün cavablar doğrudur
- daşınmaz əmlak obyektinə və mülkiyyətinə əsl şəhadətnamə

428. torpaq sahələrinin girovu haqqında müqavilənin ayrılmaz hissəsi kimi əlavə edilir

- obyektlərin bütün sahiblərinin razılığı
- torpaq sahəsinin planı və onun sərhədlərinin çertyoju
- daşınmaz əmlak obyektinə və mülkiyyətinə əsl şəhadətnamə
- ✓ bütün cavab doğrudur
- ərazinin normativ dəyəri haqqında akt

429. Fəaliyyətinin əsasını lizinq əməliyyatları təşkil edən ilk cəmiyyət

- «Yunayted Marketing korpareyşn»
- ✓ «Yunayted Steyts Lizinq korpareşn»
- «Yunayted Steyts Sea-offşord korpareşn»
- Düzgün cavab yoxdur
- «Yunayted Steyts Advertising korpareşn»

430. Fəaliyyətinin əsasını lizinq əməliyyatları təşkil edən ilk cəmiyyət 1952-ci ildə hansı şəhərdə yaradılmışdır.

- Yerusəlim
- ✓ San-Fransisko
- Təbriz
- Düzgün cavab yoxdur
- Tehran

431. Amerika lizinqinin atası hesab edilən şəxs:

- ✓ Henri Şonfeld
- A.Smit
- C.L.Fransua
- Düzgün cavab yoxdur
- Alex İspanuel

432. Nöqtələrin yerinə uyğun gələn variantı seçin. Keçən əsrin ..... illərindən başlayaraq bir çox Avropa dövlətlərinin qanunvericiliyində lizinq fəaliyyətini ifadə etmək üçün müxtəlif terminlərdən istifadə olunmağa başlandı.

- 10
- 30
- ✓ 60
- Doğrucavab yoxdur
- 20

433. N.M.Vasilyev, M.İ.Braqinski və V.V.Vitryanski birbaşa və praktiki şəkildə birmənalı olaraq təsdiq edirlər ki

- ✓ lizinq və icarə arasında prinsipial fərqlər yoxdur
- lizinq və icarə arasında prinsipial fərqlər az var
- lizinq və icarə arasında prinsipial fərqlər çox var
- Düzgün cavab yoxdur
- lizinq və icarə arasında prinsipial fərqlər var

434. Nöqtələrin yerinə uyğun gələn sözü seçin. İ.A.Buzova, Q.A.Maxovikova və V.V.Terexova lizinq ilə maliyyə icarəsi müqaviləsi arasında ..... işarəsi qoyurlar.

- Vurma

- √ Bərabərlik
- Bölmə
- Toplama
- Çıxma

435. M.İ.Leşşenkoya görə lizinq kredit olmaqla, ənənəvi bank ssudasından onunla fərqlənir ki, :

- √ o, lizinq verən tərəfindən lizinq alana əmlakın (avadanlıq, maşın, gəmi və s.) istifadəyə verilməsi formasında təqdim olunur.
- o, lizinq verən tərəfindən lizinq alana qiymətin istifadəyə verilməsi formasında təqdim olunur.
- o, lizinq verən tərəfindən lizinq alana əməyin istifadəyə verilməsi formasında təqdim olunur.
- Düzgün cavab yoxdur.
- o, lizinq verən tərəfindən lizinq alana hüququn istifadəyə verilməsi formasında təqdim olunur.

436. V.D.Qazman lizinqin mahiyyətini görür:

- «...lizinq verən tərəfindən maliyyə vasitələrinin lizinq alanın iqtisadiyyatına toplanmasında ...»
- √ «...lizinq verən tərəfindən müvəqqəti sərbəst xüsusi və cəlb edilmiş maliyyə vasitələrinin lizinq alanın iqtisadiyyatına investisiyalaşdırılmasında...»
- «...lizinq verən tərəfindən maliyyə vasitələrinin lizinq alanın iqtisadiyyatına yaranmasında...»
- «...lizinq verən tərəfindən maliyyə vasitələrinin lizinq alanın iqtisadiyyatına yox olmasında ...»

437. Qeyd etmək lazımdır ki, lizinq icarə mexanizmi ilə:

- Bağlı deyil
- Fərqi yoxdur
- √ Sıx bağlıdır.
- Düzgün cavab yoxdur
- Əlaqəsi yoxdur

438. R.M.Cəbiyevin təbirincə lizinq mahiyyətcə lizinq verən tərəfdən lizinq alana istifadəyə verilən avadanlıq şəklində ..... .

- hədiyyədir
- reklamdır
- √ kreditdir
- doğru cavab yoxdur
- paydır

439. Nöqtələrin yerinə uyğun gələn variantı seçin. lizinq özündə təşkilati-iqtisadi münasibətlərin ən azı üç növünü: ..... birləşdirən sahibkarlıq fəaliyyəti sistemidir.

- icarə
- ticarəti
- √ bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- investisiya

440. Nöqtələrin yerinə uyğun gələn variantı seçin. Lizinq mürəkkəb hadisə kimi çoxukladlı iqtisadiyyatın formalaşması və istehsal fəaliyyətinin fəallaşdırılması üzrə ən mühüm ..... funksiyalarını yerinə yetirir.

- √ xalq təsərrüfatı
- marketinq
- franşayzinq
- düzgün cavab yoxdur.
- reklam

441. Lizinq mexanizminin köməyilə istehsalın 2 vacib amili birləşir:

- √ əmək və kapital
- marketinq və reklam
- innovasiya və biznes

- Düzgün cavab yoxdur
- reklam və ticarət

442. Lizinə görə ödəniş – :

- ✓ bu, sahibkarın və icarədarın lizinə obyektindən istifadə prosesində yaradılmış gəlirin paylanması üzrə iqtisadi münasibətlərinin formasıdır
- bu, sahibkarın və icarədarın lizinə obyektindən istifadə etməməsinə görə ödəməsidir.
- bu, sahibkarın və icarədarın lizinə obyektindən istifadə etdiyinə görə olan gəlirdir.
- düzgün cavab yoxdur
- bu, sahibkarın və icarədarın lizinə obyektindən istifadə etməsidir

443. Lizinə ödəmələrinin öz tərkibində isə mühüm komponentləri seçmək olar. Bunlara aiddir:

- ödəmələrin iqtisadi elementlər üzrə tərkibi;
- hesablaşmalar metodları (üsulları).
- ✓ bütün cavablar doğrudur.
- doğru cavab yoxdur.
- ödəmələrin ölçüsü və ya səviyyəsi;

444. Təmiz lizinə ödəmələri zamanı lizinə alan hansı məsrəfləri ödəyir

- qızdırma
- əmlakın saxlanması məsrəfləri
- ✓ bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- işıqlandırma

445. Lizin müqavilələrinin bağlanması zamanı müqavilə iştirakçıları üçün risk əmsali hansı səviyyədədir ?

- 90 %
- düzgün cavab yoxdur
- 80 %
- ✓ 30 %
- 5 %

446. risklərin azaldılması üsulların aid deyil

- diversifikasiya
- hedcləmə
- ✓ balanslaşdırma
- sığorta
- limitləşdirmə

447. Hedcləmə:

- ✓ kommersiya risklərinin sığortalanmasının müxtəlif üsulları
- texniki risklərin sığortalanması metodudur
- kredit formasıdır
- maliyyələşdirmə üsuludur
- sığortalama üsuludur

448. Risk nədir?

- ✓ mümkün təhlükələr
- faciə
- inflasiya
- itki
- uğur

449. aşağıda sadalananlardan hansı müəssisədə riskin aşağı salınması metodudur
- ✓ əmlakın sığortalanması
  - vəsaitlərin toplanması
  - qeydə alınmamış xərclərin ödənməsi
  - risklərin sığortalanması
  - layihənin iştirakçıları arasında risklərin bölüşdürülməsi
450. Risk səviyyəsinin aşağı salınması təmin edilmir ?
- layihə iştirakçıları arasında risklərin bölüşdürülməsi
  - ✓ istehsal obyektləri ehtiyatları mövcudluğu ilə
  - gözlənilməyən xərclər halı üçün vəsaitlərin ehtiyatlarının yaradılması
  - sığorta
  - bütün variantlar düzgündür
451. Bank sirrini təşkil edən məlumatların bank tərəfindən açıqlanması zamanı , hüquqları pozulan müştəri bankdan tələb edə bilər
- ✓ dəymiş zərərin əvəzinin ödənməsi
  - mənəvi ziyanın əvəzinin ödənməsi
  - düzgün cavab yoxdur
  - dəymiş zərə və mənəvi ziyanın əvəzinin ödənməsi
  - cərimənin ödənməsi
452. Bank müştərinin hesabına pul vəsaitlərinin köçürülməsini onlar haqqında banka ödəniş sənədinin daxil olduğu gündən ne vaxta kimi həyata keçirməlidir
- ✓ bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmayıbsa ödəniş sənədinin banka daxil olduğu günün sabahından gec olmayaraq
  - düzgün cavab yoxdur
  - 5 gün
  - 3 gün
  - 2 gün
453. Sığorta müqaviləsi bağlanan zaman sığortaçının sığorta etdirən şəxsdən soruşmağa hüququ vardır
- sığorta etdirilən əmlakın texniki vəziyyəti haqqında
  - düzgün cavab yoxdur
  - bütün variantlar düzgündür
  - ✓ sığorta edənin nəzər nöqtəsinə görə mühüm əhəmiyyət daşıyan məsələlər
  - sığorta olunan şəxsin sağlamlığı haqqında
454. eyni zamanda müxtəlif şirkətlərlə obyektin 1 müqavilə ilə sığortalanması adlanır
- qarşılıqlı sığorta
  - düzgün cavab yoxdur
  - təkrar sığorta
  - ✓ birlikdə sığorta
  - əlavə sığorta
455. Lizinq obyektinə bağlı riski göstərin :
- avadanlığın mənəvi köhnəlməsi riski
  - ✓ hamısı
  - əmlakın geri dönməməsiylə bağlı risk
  - lizinq obyektinin korlanma və ya ödəniş riski
  - lizinq obyektinin aşağı likvidlik riski
456. Lizinqalanla bağlı riski göstərin :

- layihənin iştirakçılarıyla bağlı risklər
- ✓ hamısı
- marketinq
- maliyyələşməyə
- iflas

457. Lizing münasibətləri sferasında investisiya riskini göstərin :

- kredit
- inflyasiya
- valyuta
- ✓ hamısı
- faiz

458. Lizing münasibətləri sferasında maliyyə riskini göstərin :

- kredit
- ✓ hamısı
- valyuta
- portfel
- depozit

459. Lizing münasibətləri sferasında kommersiya riskidir:

- tələbin azalması
- məhsul qiymətlərində dəyişikliklər
- ✓ hamısı
- alıcının iflası
- sifarişçinin ödənişdən boyun qaçırması

460. Lizing münasibətləri sferasında riskin azaldılması üsullarını göstərin :

- riskdən qaçmaq
- ✓ hamısı
- gözlənilməz xərclərin ödənilməsi üçün kifayət qədər pul vəsaitinə malik olmaq
- proektin tərəfdaşları arasında riskin bölüşdürülməsi
- riskin sığortalanması

461. Lizing əməliyyatında mülkiyyət sığortası müqaviləsinə görə sığorta oluna bilər:

- lizing obyektinin çatışmazlığı və zədələnməsi riski
- ✓ hamısı
- sığortaçının sığortaedən qarşısında vəzifələrini yerinə yetirmə riski
- müqavilənin pozulmasına görə məsuliyyət riski
- digər şəxslərin həyatına, sağlamlığına və mülkiyyətinə zərər yetməsi riski

462. Nöqtələrin yerinə uyğun variantı seçin. əhəmiyyətli olaraq lizing ..... ixtirası sayılır.

- ✓ amerikan
- gürcüstan
- özbəkistan
- Düzgün cavab yoxdur.
- slavyan

463. Yeni tarixdə lizing anlayışı ilk dəfə olaraq istifadə edilmişdir:

- ✓ 1877-ci ildə
- 1990-ci ildə
- 1995-ci ildə
- Düzgün cavab yoxdur.

- 1980-ci ildə
464. Nöqtələrin yerinə uyğun olan variantı seçin. .... qanunlarında lizinq haqqında bir neçə müddəə tapılmışdır
- √ Hammurapi
  - Baptista
  - R.X.Fyodr
  - Düzgün cavab yoxdur.
  - Əl-Xazimi
465. Nöqtələrin yerinə uyğun olan variantı seçin. Son illərin tədqiqatları göstərir ki, lizinq ..... yaşadığı dövrdən də xeyli əvvəl məlum imiş.
- İskəndər
  - K.Marks
  - C.M.Keyns
  - Düzgün cavab yoxdur
  - √ Aristotel
466. Lizinq münasibətləri növləri üzrə təsnifləşdirilir:
- lizinq obyektinə görə
  - lizinq əmlakının amortizasiyası şərtlərinə görə
  - sazişin təşkili növünə görə
  - √ Bütün cavablar doğrudur
  - sazişin davamiyyətinə görə
467. Beynəlxalq Lizinqin xarakterik cəhəti ondan ibarətdir ki:
- lizinq müqaviləsinin bütün tərəfləri – lizinq verən və lizinq alan müxtəlif şirkətlərin rezidentləridir
  - lizinq müqaviləsinin bütün tərəfləri – lizinq verən və lizinq alan müxtəlif təşkilatların rezidentləridir
  - lizinq müqaviləsinin bütün tərəfləri – lizinq verən və lizinq alan müxtəlif bankların rezidentləridir
  - Doğru cavab yoxdur
  - √ lizinq müqaviləsinin bütün tərəfləri – lizinq verən və lizinq alan müxtəlif dövlətlərin rezidentləridir
468. Nöqtələrin yerinə doğru cavabı yazın.Yapon lizinq kompaniyalarının əsas fəaliyyət istiqamətləri – ..... lizinqidir.
- Kənd təsərrüfatı maşınları
  - √ Hava və dəniz gəmilərinin
  - Neft avadanlıqları
  - Doğru cavab yoxdur
  - Əkinçilik və becərmə avadanlıqları
469. Son illərdə ən iriləri Nyu-Yorkda, Londonda, Honkonqda, Sinqapurda və Cənub-Şərqi Asiyanın digər ölkələrində öz ofislərini açmış lizinq:
- Doğru cavab yoxdur.
  - Misir Lizinqi
  - Çin Lizinqi
  - √ Yapon Lizinqi
  - Cad Lizinqi
470. Müasir mərhələdə beynəlxalq lizinşdə növbətilər xüsusilə vacibdir:
- valyutanın məzənnəsinin dəyişdirilməsi risqinin qiymətləndirilməsi
  - icarədarın gömrük rejimi
  - icarə verənin üzərinə qoyulan firmaya vergi
  - √ Bütün cavablar doğrudur
471. Lizinq əməliyyatlarına tətbiq oluna biləcək üç mümkün variant hüquqlar vardır:



- Saziş tərəflərinin seçdiyi ölkənin hüququ.
- Lizinq verən ölkənin hüquqları.
- ✓ Bütün cavablar doğrudur
- Doğru cavab yoxdur
- Beynəlxalq maliyyə lizinqihəqqında UNIDROİT Ottava Konvensiyası.

472. Lizinqin geniş yayılmasına səbəb:

- ✓ onun adi borc qarşısında bir sıra üstünlüklərə malik olmasıdır.
- ödəmə faizinin çox olması
- qiymətin yuxarı olması
- Düzgün cavab yoxdur
- ödəmə müddətinin qısa olması

473. Beynəlxalq praktikada avadanlığın icarəsini müddətlərinə görə ayırırlar:

- qısamüddətli (reytinq);
- sənaye, o cümlədən, kompleks avadanlıq üçün uzunmüddətli (lizinq).
- ✓ Bütün cavablar doğrudur
- Doğru cavab yoxdur
- standart avadanlıq, avtomobil, traktor, dmiryolu vaqonları və s. üçün 3 ilədək ortamüddətli (hayrinq);

474. Sığorta hadisəsi baş vermiş hesab olunur , əgər :

- lizinq haqlarının müntəzəm ödənilməsində gecikmə kifayət qədər çox olduqda
- sığortaçıya lizinqalanın odənış öhdəliklərini yerinə yetirmə qabiliyyətinə malik olmadığına dair məlumat çatdıqda
- doğru cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- lizinqalanın iflasına dair elan verildikdə

475. Mülkiyyət sığortası müqaviləsinin tərəfləri kimlərdir ?

- sığortaçı
- sığorta edən
- hüquqi şəxs
- ✓ hamısı
- sığorta şirkəti

476. Mülkiyyət sığortası müqaviləsinin şərtini göstərin

- sığorta məbləğinin miqdarı
- xüsusi mülkiyyət və ya əmlak haqqında maraq
- sığorta hadisəsinin baş verməsi halı
- ✓ hamısı
- müqavilə müddəti

477. Podrat müqaviləsinə əsəən emala verilmiş əmlakın qəfil məhvinə görə məsuliyyət daşıyır

- həmişə sifarişçi
- sifarişçi və podratçı birlikdə
- müqavilədə başqa hal nəzərdə tutulmayıbsa podratçı
- heç kim
- ✓ həmişə podratçı

478. Dövlət ehtiyacları üçün işlərin icrası üzrə bağlanmış müqavilənin tərəfləri

- dövlət sifarişçisi və layihələmi
- ✓ dövlət sifarişçisi və podratçı
- sifarişçi və icraçı
- düzgün cavab yoxdur

- dövlət sifarişçisi və kəşfiyyatçı

**479.** əmlak və ya sahibkarlıq riskinin sığortalanması zamanı sığorta məbləği:

- ✓ sığorta dəyərindən çox olmamalıdır
- müqavilədə nəzərdə tutlubsa sığorta dəyərini artırma bilər
- sual düzgün deyil, belə ki sığorta dəyəri və sığorta məbləği fərqli anlayışlardır
- düzgün cavab yoxdur
- sığorta dəyərindən az olmamalıdır

**480.** sığortanın tətbiq edildiyi hadisə necə adlanır

- ✓ sığorta hadisəsi
- maraqların sığortalanması
- bütün sadalanan variantlar səhvdir
- düzgün cavab yoxdur
- risk sığortası

**481.** əmlak sığortası müqaviləsindən yaranan tələblər üzrə iddi müddəti nə qədərdir ?

- 1 il
- düzgün cavab yoxdur
- 10 il
- 3 il
- ✓ 2 il

**482.** Sığortaçı sığorta müqaviləsindən imtina etmək hüququna malikdir

- düzgün cavab yoxdur
- müqavilə şərtlərinin sığorta şirkəti tərəfindən həqiqi pozulduqda
- sığorta hadisəsinin yaranması deyil başqa səbələrdən sığorta edilən əmlakın məhv olması halında
- bütün variantlar düzgündür
- ✓ sığorta mükafatının bir hissəsini sığorta olunana ödədiyi istənilən vaxt

**483.** əmlak sığortası ilə başqa hal nəzərdə tutulmayıbsa sığorta hadisəsi baş verdikdə sığorta olunan sığortaçını nə vaxt məlumatlandırılmalıdır

- ✓ dərhal
- müqavilənin fəaliyyət müddəti ərzində
- bütün variantlar səhvdir
- düzgün cavab yoxdur
- müəyyən müddətdə

**484.** Artan təhlükə mənbəyinin sahibi bu mənbədən gələn zərərə görə məsuliyyət daşıyır

- ✓ əgər sübut etsə ki , əksşüquqlu şəxslərin fəaliyyəti nəticəsində həmin mənbə onun sahibliyindən çıxıb
- əgər zərərin dəyərində günahının olmadığını sübut etsə
- istənilən halda məsuliyyət daşıyır
- düzgün cavab yoxdur
- sübut etsə ki, zərərçəkən tərəfindən kobud ehtiyatsızlıq vardı

**485.** Podrat müqaviləsinə əsasən emala verilmiş əşyanın təsadüfi ləğv olunmasına görə riski daşıyır

- müqavilədə başqa hal nəzərdə tutulmayıbsa podratçı
- podratçı və sifarişçi birlikdə
- ✓ müqavilədə başqa hal nəzərdə tutulmayıbsa , sifarişçi
- düzgün cavab yoxdur
- həmişə podratçı

**486.** hansı təşkilati risklərə aid deyil ?

- işin planlaşdırılması və layihələşdirilməsi riski
- yalnız tənzimləmə
- kadrların seçilməsi və yerləşdirilməsində çatışmamazlıq
- √ heç biri
- işin əlaqələndirilməsinin çatışmaması

**487.** Diversifikasiyanın mənfi tərəfi hansıdır?

- davamlı uğurlu fəaliyyət üçün şirkətin perspektivlərinin yaxşılaşdırılması
- resursların qoyulması üçün geniş sahələrin açılması
- √ yeni bazarın xüsusiyyətlərini bilməmək
- şirkətin işçilərinin ixtisasının artırılması
- doymuş bazar şərtlərində müəssisənin böyüməsi üçün imkanların yaradılması

**488.** işgüzar əməliyyatların həyata keçirilməsində müəyyən edilmiş riskləri öz üzərinə götürmə:

- √ anderraytinq
- marketinq
- forfeytinq
- isitinq
- faktoring

**489.** Valyuta riskləri nə ilə əlaqəlidir ?

- √ kursun dəyişməsi
- fors –majior halları
- milli və regional problemlər
- müxtəlif sosial təbəqələrin maraqlarını ziddiyəti
- alıcılıq qabiliyyətin düşməsi

**490.** Aşağıdakılardan hansı risk üçün xarakterikdir?

- √ bir birinə zidd olma
- cəsusluq
- təhlükəsizlik
- operativlik
- qeyri – müəyyənlik

**491.** Aşağıda sadalananlardan hansı risklərin təsnifləşdirilməsinin əsas faktorudur?

- yaranma vaxtı
- qeydiyyata xarakteri
- nəticələrin xarakteri
- √ yaranma faktoru
- əsas yaranma mənbələri

**492.** Risklərin idarə olunmasını prosesinə aid deyil:

- risklərin idarə olunmasında məqsədlərin qoyulması
- keyfiyyətli təhlil
- √ risklərin azaldılması üsullarının seçilməsi
- miqdar analizi
- riskin təhlili

**493.** birbaşa maliyyə itkilərinə nə aid deyil ?

- birja riskləri
- müflisləşmə riski
- maliyyə riski
- √ ticarət riski

- selektiv risklər

494. Lizing verənin riskinin hansı səviyyəsində olmasından asılı olaraq lizingin hansı növü yoxdur ?

- təmin olunmuş
- zəmanətli
- ✓ zəmanətsiz
- bütün variantlardüzgündür
- qismən təmin olunmuş

495. İstehlakçıların və yeni satış bazarının inkişafı lizingin hansı sferasına daxildir?

- ✓ satış
- hamısı
- istehsal
- maliyyə
- təchizat

496. Qarışıq iqtisadiyyatın formalaşmasında lizing hansı funksiyanı yerinə yetirir ?

- istehsal
- vergi güzəştlərindən istifadə
- ✓ hamısı
- satış
- maliyyə

497. Hal-hazırda Azərbaycanda lizing əməliyyatlarına nəzarət hansı hüquqi akta əsasən həyata keçirilir?

- AR-nın “müəssisələr haqqında qanununa görə
- hamısı
- ✓ AR vətəndaşlıq kodeksinə görə
- AR- nin “lizing xidməti haqqında “ qanuna görə
- AR-nın “lizing haqqında “ qanununa görə

498. Dünya lizing bazarının inkişafı əlaqədardır :

- Beynəlxalq lizingin genişlənməsiylə, hansı ki ümumi iqtisadi səviyyədən ayrılır
- ✓ hamısı
- İştirakçı ölkələrin inkişafıyla
- İstehsalın intensiv inkişafıyla
- beynəlxalq lizingin inteqrasiyasıyla

499. Lizing bazarının infrastrukturunu formalaşdırmaq üçün nə etmək lazımdır?

- ETİ-ni əhatə edən infrastrukturunu müasirləşdirmək
- kadr hazırlığı sistemini yenidənqurmaq
- ✓ hamısı
- elmi texniki fəaliyyət və kommertiya effektiv fəaliyyətlərin transformasiyasını təmin etmək
- elmi nəliyyətlərdən səmərəli istifadə etməyə imkan verən infrastrukturunu yaratmaq

500. Azərbaycanda elmi texniki siyasətin həyata keçirilməsi üçün nə etmək lazımdır?:

- elm sahəsinə gənc kadrları cəlb etmək , elmi məyin prestijin artırmaq
- yüksək məhsuldar elmi tədqiqat texnologiyalarını təşkilati , texniki , iqtisadi , informasiya şərtlərini yaratmaq
- sahəvi maraqlara yönəlmiş , tədqiqatların proqram – məqsədli sistemini yaratmaq
- elmi – tədqiqat laboratoriyalarının sistemini yenidən formalaşdırmaq, prioritet tədqiqatların həyata keçirilməsində ölkə təşkilatlarının orientasiya etmək
- ✓ hamısı